

Vaqif Aliyev

Xocalı göyərçinləri

(faciə haqqında yarımcıq kitab)

VAQİF ALİYEV

Azfl-264 816

XOCALI GÖYƏRÇİNLƏRİ

(Faciə haqqında yarımcıq kitab)

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı - 2011

Qara günlərin gündəliyi.

KİTABIN SPONSORU KÜRDÖMİR RAYON İCRA HAKİMİYYƏTİDİR

Redaktor: Günsət Xudiyeva

Xoşbəxtlik gələndə yeltək bilinmir, bədbəxtlik gələndə tufanlıq gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmır, o, özü golib sonı tapır. Xalqımızın başına açılan oyun kimi...

Xocalı faciası kimi... Oxuculara təqdim olunan "Xocalı göyərçinləri" kitabı o günlərin salnamasıdır. Müəllifin müvəffəqiyyəti tarixi prosesi diqqətlə izləməsin-də, xocalıların mövqeyini düzgün qiymətləndirməsində, ona həm də yaziçı – vətəndaş gözü ilə baxa bilməsindədir. Müəllif yazdığı kitabı mənə uzadaraq:

— Unutma ki, mən yaziçı deyiləm, — demişdi.

Bəs nə üçün yazar? Yazdıqlarının vətənə gərək olduğunu düşünüb yazar? Yoxsa vətən ona gərk olduğu üçün yazar? Bilmirəm. Bircə onu bilirom ki, Vətənə məhəbbət onun təbiətidir. Təbiət isə öz möhsulunu vermalıdır.

Kobud əllərin məhəbbətlə rəndələdiyi bir ağaca bənzəyir bu kitab. Çünkü Vaqif müəllim çox çatın mövzuya toxunub. Xocalı od – alovundan, Xocalı zülmətindən doğulmuş qapqara hadisələri söz qalereyasına çevirmək çox çatın işdir. Özü də belə: ağlı, iniltili...

Dördən yazdı yazarımız,
Qəmdən dindi dinənimiz.
Düneniniz...dünənimiz
Göz yaşına dönənimiz.

Kitabı oxuduqca fikirlərimiz və düşüncələrimiz daha da durulur, nayin və necə baş verdiyini, niya baş verdiyini bütün incəlikləriylə dərk etməyə başlayırıq. Hislərimiz, qəzəbimiz isə vəd edilən təki soyumur, əksina, yeni mahiyyət kəsb edir, ağıl və düşüncəmizin on etibarlı hayanına çevirilir.

Kitabda həyat fəlsəfəsinə uyğun olaraq insanlıq dünyasında həyatları xəzan vurmuş bağlar tək saralıb solanlar, lap ızsiz –

Kitab "ELEFANT POLYGRAPHY" mətbəəsində
çap olunmuşdur

Aliyev Vaqif Ali oğlu

ISBN -978-9952-8019-2-7

tiraj-500ad

soraqsız itənlər də, əks tərəf olaraq əbədiyaşarlıq statusu qazananları da var. Ölümə möhkum olmuşdur erməni vandalizmi, onların yaxınları Livan, Suriya erməniləri, tarixdə yenidənqurma ideyasının müəllifi tək qalmaq istəyən, əslində militarist və şovnist kimi damğalanaraq tarixin qara səhifələrində yer tutan qorbaçovlar, üç yüz altmış altıncılar ömürlərini başa vurmuş yabançı bir məxluqa bənzəyirlər.

Əbədiyaşarlıq işa qəhrəmanlara xasdır. Deyirlər ümidi sonda ölü. O, da bu ölümü ilə arzuya çevrilir, arzularda yaşayır, yenidən göyrir, inkişaf edir, yenə ümidi çevretilir. "Xocalı gøyərçinləri"ndə Əbədiyaşarlıq xocalırlar, əslində bütün azərbaycanlılara xasdır. Əbədiyaşarlıq işa ölümsüzlükdür. Rövşən də, onun gələcək ümidi olan Arzu da, Nicat da ölümsüzlüyün nişanələridirət.

Müəllifin yazdıqları neçə - neçə ömürdən toxunub. Neçə - neçə adamların ömrünü eyni zamanda yaşayıb. İnarənin, onun oğlunun faciəli təleyini yaşayıb. Ürəyinin məchul çırpıntılarını əks etdirən "Xocalı meytitləri" adlı hissəni yazdığı zaman keçirdiyi tükürpədici hissələri birbaşa oxucuya ötürür. "Şövkətin xatirələri"ndə müqəddəs çörəyin ötri səhifədən burnuma, ordan da ciyərlərimə doldu. "Çörək "Quran"dan irəlidir", - deyib babalar. Amma ölümə üz - üzə qalan xocalıllara Allah o gün çörəyi tapdaq etdi. Bu, dəhşətdi! Tasallını yalnız təbiatın əbədi və azəli qanunlarında tapmaq olar. Kimsənin istəyib - istəməməsindən asılı olmayaraq qışdan sonra mütləq yaz gələcək. O, burdadır, qışın qonşuluğunda, ikiadımlılığında, yaxınlığında. Elə Rövşənin gøyərçinləri də bunu deyir, qəmlı sinəmizdə gøyərən ümidi də:

Mütləq Xocalıya qayıdacaqıq.

Günəş Şərafəddin qızı

Qara arayış

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-ci motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hükümdən əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddetli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-i şəhər saat 5 radələrində şəhər tam aleva bürünmüştür. Belə bir vəzyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhalisi yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə - yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğıının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub, 8 ailə təmamılıq məhv edilib.

25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinən birini itirib.

487 nəfər yaralanıb. Onlardan 76 nəfəri uşaqlardır.

1275 nəfər əsir götürülüb,

150 nəfər isə itkin düşüb.

Dövlətin və əhalinin əmlakına 01 aprel 1992-ci il tarixinə olan qiymətlərlə

5 mld.rub dəyərində ziyan yurulub.

Xocalı xatirələri

*Xocalıda itkin düşmüs el uğsaqqalı
Maharrəm kışının və bütün Xocalı
şəhidlərinin özü xatirəsinə
i thaf e dirəm.*

Dünyanın qarışlığı XX əsr həm kimi mən də öz ağışunda yaşatdı. Bir də ayıldım ki, ikinci minillik qurtarır, onun dərdi – səri isə yaşıyır. Bizimlə qalan bu döndlərin ən ağırı Qarabağ nisgilə, an dəhşətlisi isə Xocalı faciəsidir.

Mən qocaldım, məndən sonrakıları isə gənclikdən uzaqlaşdırın üçüncü minilliyyin birinci on illinin hər ilində 25 fevraldan 26 fevrala "Xocalıda keçdim". Yanımda ah-şivan qoparan xocalılar, şəhid olan ana-bacılımız, meyitləri saxtalı-sazaqlı meşələrdə töküllüb qalan həmvətənlərim idilər. Elə hər il fikirləşdim ki, necə oldu ki, mən sağ qaldım? Hər il ölümdən-itmədən çıxıb bir yaş da qocaldım. Şəhidlərin ölüm tarixi bizdən uzaqlaşdı, itkinlər haqqında söhbətlər səngidi. Gözü yolda qalanlarımıza saçları ağardı, lap bəzən heydən düşdülər.

2011-ci ilin 26 fevralında yenə "qırğından" sağ çıxdım. Ölüb – itənlərin ah-nalası qulaqlarımızda növbəti anim tədbirindən aralanmaq istədim. Bəzi cəhətlərinə görə müsbət emosiyalarla yaddaş "kitabçama" adını yazdığını Vəsif müəllim mənim çiynimə əl qoydu.

- Bəlkə bu Şövkət bacının atası haqqında bir yazı yazaran?

Dönbə baxdım. Yanımda Vəsif Məmmədov, Xocalıdan "mənimlə" sağ – salamat çıxmış Elman və Şövkət dayanmışdılar. Mən sadəcə bir müəllim babayam. Bu ideya, bu fikir onun ağılına hardan gəlib? Niyəsinə soruşmaq istədim. Həm də axı mən yazıçı deyiləm. Amma Vəsif müəllimin vətənpərvərliliyinə bələdəm. Ona görə də ondan heç nə soruşmadım.

Gözlərim bacı deyə çağırduğum Şövkətin yaşıla dolu gözlərinə sataşdı.

Elman da gözlərini zilləyib sakitcə üzümə baxırdı. Elə o vaxt meşə yolu ilə Xocalıdan gəlib Şəlliə düşən Elmanın qəzəblə gözləri idi. Bircə alındıdəki avtomat silahı yox idi. Bir də fərqi onda idi ki, elə bil simmayan, əyilməyən Elman bu yazılmayan yazınamına fağırlaşmışdı.

Çətin sınaq qarşısında idim.

Düzü son dövrədə hər il bir cür "ölüb – dirildiyim" Xocalı faciəsi haqqında ssenarilər, tədbirlər üçün proqramlar, əvvələ ah – vayla dolu, bəzən də sonu düşmənə nifrat hayqiran, ləp elə üzrəngli bayraqımızı Xankəndinə, Xocalıya, Şuşaya sancan qəhrəman əsgərin "qəhrəmanlıq monoloqu" ilə bitən ədəbi – bədii kompozisiyaları hazırlayanda söz kasadlılığı çəkdiyim anları yaşadım. Dönbə baxdım. Hami getmişdi, bir mən idim, bir Elman, bir də Şövkət bacı.

Sakite onları yola salmaq xatirinə "yaxşı, baxaram" – deyib aralınmaq istədim. Hiss etdim ki, getmək fikirləri yoxdur. Yenidən onlara tərəf döndüm:

- Boş vaxt olan kimi, sizinlə görüşərəm, – dedim.

Razılışdırılar. Ayrıldıq. Yenə mən "Xocalı faciəsi"ndən "sağ çıxdım". Bu on doqquzuncu dəfə "bəxtimin gətirməsi" idi. Düz on doqquz il əvvəl Xocalıda qətlam olmuşdu. Mən də gah məktəb direktoru kimi, gah da rayon mədəniyyət şöbəsinin rəhbəri kimi" bu qırğının içində olurdum". Hər il Xocalı faciəsinə həsr olunmuş tədbiri hazırlayıv və keçirirdim.

E l m a n

"Hökumət və siyaset barədə
bir kəlmə də danışmadı"
(A.S.Puşkin "Ərzuruma soyahat" əsərindən)

Yuxarıdakı göründən xeyli vaxt keçmişdi. Nə yalançı olmaq, nə də bu ağır təklifi qəbul edib, çox çətin hesab etdiyim məsələnin həlli yükünü ciyinlərimdə daşımış istəyirdim. Amma hər halda görüşmək üçün söz vermişdim. Söz isə çox ağır şartdır. Dünya

bəzən bir sözün hikkəsinə məruz qalıb, dağılıb. Gahdan da söz məhvərindən dönmüş dünyani sakitləşdirib. Bilirdim ki, Elman Bakıda işləyir. Bilirdim ki, o hər şanba və bazar günü evə qayıdır.

Ev deyəndə çox da arxayınlısmayın. Elə "biz" Xocalıdan sağ - salamat çıxandan Elmanın evi Kürdəmirdəki peşə liseyinin yataqxanası idi. Karton təbəqə ilə ortadan kəsilmiş bir otaqda Elman və anası, bir otaqda isə bacısı Şövkət və onun oğlu Rövşən yaşayırırdı.

O vaxtdan bu beşmərtəbəli, bomboz sıfətli yataqxana Laçından, Ağdamdan olan qaçqınlarla birlikdə bəz Xocalı ailəsini də öz ağuşuna aldı. İllər keçdi. İslinişdilər. Adamlara da, bu sıfəti bomboz binaya da.

Ehtiyac insəni məcbur edir. Amma insən da mübarizdir. Bəzən bu ehtiyac məshumunun özünü də silkələyib lap uzağa atr. Heç kimi aylırmı, sınınmər insən belə anlardı.

Elman da belələrindəndir. Odur ki, onunla şərtləşdiyim kimi həftə sonu görüşdük. Həftənin son iş günü idi. Elmanın telefon zəngi cib telefonumda onun adını yazdı. İş vaxtının qurtarmasına iki saatdan çox qalırdı. "YES" düyməsini basdım, Elmanın tanış səsini eştdim. Salamlaşdıq, hal - əhvəldən sonra Elman:

-Müəllim, vaxtin varmı? Mən hara gəlim?

Düzu sualda iki məqamı vardı. Vaxt məshumu və yanına gəlmək. Mənimlə görüşmək istəyən sinəsi vətən sevgisi, yurd sevgisi ilə dolu, intiqam və mübarizə ruhu ilə yüksək vətən oğlunun istəyi. Fikirləşdim ki, elə bu da işdir. Odur ki, Elmana yanına gəlməsini töklif etdim. Heç on daqıqə çəkmədi. Elman sakit, sanki qorxa - qorxa iş otagiına daxil oldu. Həmişəki kimi qapım onsuz da açıq idi. Mən onu gülərzələ qarşıladım.

- Vallah, müəllim, sizi incidirəm ey, - deyib üzümə baxdı.

- Elman, bəlkə də, Tanrı yanında an müqaddəs işlərdən hesab ediləcək bir məsələni yada salmaq hər birimizin borcudur. Sən isə bu işdə mənə kömək, yardımçı ol. Bəlkə, elə səninlə müsahibədən başlayaqq.

Başı ilə havada irəli – geri bir xətt çəkdi. Yəni razıyam, olsun. Ona əyləşmək üçün yer göstərdim. Mən də öz yerimə keçib, diktafonu stolun üstünə qoydum. Guya ki, lap peşəkarlar kimi bu səsyazan cihazı belə işlər üçün almışdım. Sonuncu dəfə isə düz iki il yarımlı avval istifadə etmişdim. Əslində bu cihaz gərəksiz bir əşya kimi mənim iş stolumun siyirməsində atılıb qalmışdı. Bütün iş günü ərzində açıq olan, ayrıca qəbul vaxtı olmayan, bir az da adamlara simsar olan "müdirin" otağının qapısını örtdüm. Bu o demək idi ki, ciddi işim var. Amma bilirdim ki, dəxli yoxdur, kim gəlsə, içəri keçəcək və bizim çox vacib işimizə mane olacaq. Elə - belə də oldu. Galan olmadı, avəzində telefon zəngi... Həmişəki kimi mənəsi o qədər də dərin olmayan bir dost zəngi idi. Dəstəyi asdım.

Düşünmədən səsyazan cihazı götürdüm. Elmana: "Gedək, bir səkit yerdə səhbatlaşşak" - deyib otaqdan çıxdım.

Səhbatımız parkda baş tutdu. Bir də başa düşdüm ki, Elmanın birməfəsa söylədiyi bir saatlıq xatırə yükü artıq ləntə köçürürləb. Bir qədər də səhbatlaşdıq. Zəmanədən, oradan – buradan. Ayrılanda vədələşdik ki, sabah Elmanın anası Qaratəl xanımla, bacısı Şövkət xanımla mütləq səhbatlaşım. Axşam evə gedincə Elmandan eşitdiklərimi elə maşındaca, yol boyu bii dəfə dinlədim. Sonra axşam evdə bir neçə dəfə qulaq asdım. Elmanın gah həzin, gah davakar, gah da üşyankar və inadlı səsi məni bir dəha əmin etdi ki, nəsə yazasıyam.

Daşbulaq xatirələri

Gecə saat ikidən sonra dır. Elmanın səsinə qulaq asır və kəlmə-kəlmə yazıya köçürməyə səy göstərirəm. Elman söyləyir:

- "Mən Şahverənov Elman Məhərrəm oğlu 1964-cü ildə Əsgəran rayonunun Daşbulaq kəndində döyülmüşəm. Adıca sirəvi vətəndaş hesab edilən atam Şahverənov Məhərrəm Codar oğlu kənddə sayılıb-seçilən kişilərdən olub. Anam Qaratələ min bir əzab-əziyyətə Daşbulaqda ev-əşik düzəldiblər. Övladlarını tarbiyə ediblər. Biz 1988-ci ilin sentyabr ayına qədər Əsgəran rayonunun

Daşbulaq kəndində yaşamışıq. Ailəmiz böyük idi. Atam, anam, mən, iki bacım və üç qardaşım. O kənd mənim üçün indi də doğma və əzizdir. Axi ora bizim yurd yerimizdir. Bəzən mənə sual verirlər ki, torpaqlar işğaldan azad olunandan sonra vətənə qayıdacaqsanmı? Hirsənlərim. Bilirsiz niyə? Ona görə ki, bizim hamimizin bir vətəni var. O da Azərbaycandır. Mən doğma yurduma qayıdacağam. Özü də ayaqyalın, başıaçıq. İməkliyə - iməkliyə qayıdır duz kimi yalayacağam o torpağı. O torpaq mənimdir.

Heç indi də bilmirəm, o üzüdünlüklorin (erməniləri nəzərdə tutur - V.A) sıfırları birdən niyə döndü. Əvvəllər heç nə hiss olunmurdu".

Maqnitofon lentində dərin bir ah səsi galır. Yenə davam edir.

"Cavan idim. Kolxozda işləyirdim. Ərazilində yaşadığımız dörd para kəndin hamisi "Oktyabr" kolxozunda birləşirdi. Bu kəndlərin ən böyüyü isə bizim Daşbulaq kəndi idi. Düzbdə bu kənddə ermənilər sayca üstünlük təşkil edirdilər. Onlar heç vaxt bu üstünlüyü açıq-əşkar bürüza verməzdilər. Mən işlədiyim briqadada tək müsəlman idim. Bir gün yenə kolxozun bostanında çalışırdı. Gündə nəhəri idi. Kolxozun biza yemək gotırıv avtobusu var idi. Onu erməni Samvel sürürdü. Yaşa eyni olardıq. Hamiça də münasibatlarımız normal olmuşdu.

Onda 1982-ci ilin dekabri idi. Hava o qədər də soyuq deyildi. Samvel bir kənarda maşından düşdü və düz mənim qarşımı gəldi. O, barmaqları ilə çırtma vurur, dodaqları arasında mahni çalırımsı kimi səs çıxarıır və qollarını geniş açaraq qarşısında şidirgi rəqs edirdi. Onun bu "çixışı" başa çatan kimi alını çıynıma qoydu və gülə-gülə dedi:

- Ara, müştüluğumu ver. Dayını işdən çıxardılar.

Düzu bə erməni diğəsinin nə sərsəmlədiyini anlamadı. Həm də bu azığın erməni elə də boş-boş danışan deyidi. Kənddə hamı onu ciddi adam kimi tanıydı. Nə olsun şofer olanda, həm də çox məlumatlı idi. Özü demisə səhərdən axşama kimi maşındakı radio ilə bütün dünyani dinləyirdi.

Mən ona elə indicə dayımı ((biz anamızın qardaşına dayı deyirdik) gördüyüm və öz maşını ilə işlədiyimiz bağların yanından keçdiyini söylədim. Məhyəddin dayım kolxozun yük maşının sürdü. Elə də sakit, faşir adam hesab olunmurdı. Kolxoz sadrının, mexanikin və başçalarının cavabını sərt şəkildə verən bir kişi idi. Odur ki, ermənilərin ondan heç də xoş gəlmirdi. Heç bu şofer Samvelin də. Ona görə ki, kolxoza verilən təzə "QAZ-51" dən ötrü sürücülər arasında əməlincə dava düşmüdü. Məhyəddin dayım isə düz kolxoz sadrının üstüne getmiş və növbənin onun olduğunu bildirmişdi. Sadr ələcsiz də olsa, onun bu haqlı tələbi ilə razılışmış, təzə maşını özü demiş bu türkə verasi olmuşdu. Əslində kənddəki ermənilər bizi türk, ya də ki, müsəlman deyə çağırırdılar. Sanki azərbaycanlı demək onlara yasaq edilmişdi. O vaxtlar fikirləşməzdəm. Amma bu ötən on doqquz ildə çox baş sindirdim. Özüm üçün aydınlaşdırıldım ki, azərbaycanlı deyəndə onlar bizim bu yerin sahibi, yiyası olduğumuzu öz dilləri ilə tösdig etməkdən çəkinirmişlər. İndi-indi anlayıram ki, bu soyu-kök olmayan gədərlər gündüz hiss etdirməssələr də, gecələr hardansa dərs alırlarmış.

Həmi avtobus sürücünün mənim cavabımı reaksiyasını gözləyirdi. Axi yanındakı ermənilər də, doğrudan da, Məhyəddin dayımın maşının siqnal səsinə "salam" - deyə əl yelləmişdilər.

Samvel lap yaxınıma gəldi.

- Ara, Heydar dayımı deyirəm ey... Heydar Aliyevi. Getdi Moskvaya, Nazirlər Sovetinə...

Samvel əli ilə göydə təyyarə silueti yaratmağa çalışıdı. Elə bil bayadandan Samvelə hirsələ baxan ermənilərin gözloruna işıq gəldi.

Onların hirsələ Samvelə baxan üzləri gülməsər bir ifadə aldı. Hamisi Samvelin başına yiğişdi. Xəbərin doğruluğunu, dürüstlüyünü bilən kimi onlar da toy edirləmiş kimi ortaya girib oynamaya başladılar. Elə son bir - iki dəqiqəyə qədər sakit duran, faşir hesab etdiyim, illərdir duz - çörək kəsdiyim, yoldaşlıq

etdiyim adamlar (erməniya adam demək mümkünə - V.A.)
birdən – birə qızışdırılar.

Eləcə xeyli oynayanдан sonra briqadir daha günün ikinci yarısında İslamayaçayımızı, hamiya icazə verdiyini söylədi. Anısdıra bilmirdim. Görəsan cəmi bir saat bundan əvvəl Andropovun xəsfundan, qorxusundan ürkən, iş vaxtı heç kimə bir dəqiqa də icazə verməyən bu erməni briqadıra nə oldu? Mənim üçün hələ ki, anlaşılmaz idi. Hami mənə olan on – on beş dəqiqa əvvəlki həmkəndli məhəbbətinə sanki ürəyindən silib atmışdı. Mənə zillənən baxışlarda haqqarət, nifrət duymağın başladım. İçimdən gələn bir hiss sanki mənə bir cümlə deməyə imkan verdi.

- Nə olsun ki, kişini daha da böyüdüblər ki? Samvel demədiyi Moskvaya Siyasi Büroya aparıblar. İndi daha yaxşı.

Ermənilər elə bil ki, bir qədər fikirləşdilər. Amma yenə on yaşıltısı dilləndi:

— Yox, daha biza gücünüz çatmaz. Ara, Moskvada bizim də adamlar çıxdı.

Düzü on doqquz yaşımin içində olsam da, bunların bu qədər sizlə - bizlə danışmaqlarını görməmişdim. Məktəb vaxtı isə müəllimlərin uşaqlara münasibətini adı hesab etmişdim. Bu haqda sonra danışaram.

Doğrudan da, günortadan sonra iş olmadı. Hərə bir tərafə çəkilib səhbət edirdi. Hər dəstədə 4-5 nəfər var idi. Mənimlə səhbət edən Vazgen adlı fəgər erməni da bir bəhənə ilə məndən aralanıb dəstənin birinə qoşuldu. Tək qaldım.

Bəlkə da, ömründə ilk dəfə idi ki, təkliyi hiss edirdim. Ermənilər iş vaxtının qurtarmasını gözəlməyib Samvelin avtobusuna dolusıldılar. Mən də mindim. Ayri vaxtlar kolxoş sədrinin qorxusundan bir dəqiqa də olsun vaxtından tez işdən çıxmayan briqadırın heç nə vecinə deyildi. Elə bil bu ölkədə nə Yuri Andropov adlı mif, nə də qayda – qanun var idi. Avtobus yola düşən kimi maşındakılarıñ hamisi zümrütü ilə mahni oxumağa başlıdlar. Briqadir erməni isə elə bil harasa, kimisə müştuluqlamaga tələsir və tez – tez Samvelə deyirdi:

- Ara, bir az tez sürsənə. Elə bil tisbağı gedir.

Kəndə çatdıq. Kolxoş idarəsinin yanında tünlük idi. Briqadir avtobusdan düşdü və kolxoş idarəsinin yanında dayananlara üzünü tutub:

- Təbrik edirəm, gedim sədrə də bayramlaşım, – deyib maşından uzaqlaşdı.

Artıq mənə aydın idi ki, briqadir erməni nəyi bayram edir.

Kəndin ortasında erməni və azərbaycanlı məhəllələrini bir – birindən ayrıran yerdə avtobusdan töküldükdə. Düzü gündəki qayda üzrə avtobusdan düşüb evə taraf yollandırm.

Atam evdə yox idi. O, kolxozdə suçu işləyirdi. O, sadə zəhmət adəmi olmasına baxmayaraq, ağılli, təmkinli, qorxmaz və uzaqqorən bir kişi idi. Heç kimdən, heç nadən çəkinmədən hamının sözünü üzüna deyordı. Bəzən çatına düşənlərin, haqsız incidilənlərin çıxunuşından ötrü kolxoş sədrinin, kənd sovəti sədrinin özündən də haqq – hesab tələb etməyi bacarırdı. Odur ki, kənddəki ermənilərin çıxu ondan çəkinərlər. Atam kəndin ortasına çıxanda nəinki cavanlar, ləp yaşı ermənilər də ona ehtiram göstərərdilər. Anam həyatda mal – heyvan farağatlayırdı. Qış ayı olduğundan əl – ayaq tez çəkilmişdi.

Atam evə yorğun qayıtdı. Televiziyada "Günün xəbərləri" göstərilirdi. Heydər Olyevin Moskvaya Nazirlər Sovetinin sədrinin birincə müavini vəzifəsinə irəli çəkiləməsi xəbərini atam soyuqqanlı qarşılıdı. Mən ona gündüz iş yoldaşlarıñ olan ermənilərin hərəkətlərini olduğu kimi söylədim. Dünyanın hər üzünü, isti – soyuğunu görmüş atam:

- Allah kərimdir, amma yaxşı olmayıacaq, - dedi.

Səhər yenidən adı qayda üzrə işə getdi. Ermənilər dünənki havadan bir az düşməşdilər. Amma tez-tez siyasi səhbətlər edirdilər. Beləcə hadisələr davam edirdi. Onlar tez-tez bu yerlərin erməni torpaqları olduğunu vurğulayırdılar.

Hiss olunurdu ki, kənddə yaşayan ermənilərin kəndə köçü başlanıb. Əgər əvvəllər də kəndin erməni hissəsinin cavanları

hamısı köçüb Yerevana və digər şəhərlərə gedirdilərsə, indi demək olar ki, vəziyyət əksinə idi.

1987-ci ildən başlayaraq isə kənddə kənar adamlar görünməyə başladılar. Daşbulaq kəndi iki hissədən ibarət idi. Güney tərəfdə cəmi 60-70 ev olan azərbaycanlılar, quzey tərəfdə isə 250-300 evdən ibarət ermənilər yaşayırdılar. Kənddə beynəlmilər məktəb var idi. Təxminən 70-80 - ci illərdə erməni ailələrinin çoxu köçüb kənddən getdiyindən məktəbdə şagirdlərin əksariyyəti azərbaycanlılar idi. Lakin 1987 - ci ildən kənddə görünen bu golma ermənilərin zühr etməsi ilə kənddən köçüb getmiş erməni ailələri geri qayıtdılar. İlin sonuna yaxın rənglər tünləşməyə başladı. 1988-ci ildə Moskvanın Arkadi Volskini Qarabağa göndərməsi isə ermənilərə qol-qanad verdi. Özünün dediyi kimi "inəklərin mayalanmasından tutmuş hərbi məsalələrə kimi hər şəxsa" məsuliyyət daşıyan bu general-qubernator ermənilərə çox yaxından köməklik göstərirdi."

LİVAN ERMƏNİLƏRİ

— Yenə Elman danışır: "Öz gözlərimlə görmüşdüm ki, galmış ermənilərin xarici pasportu var. Hamısı da ya Livan, ya da Suriya vətəndaşlarıdır. Onlar kəndə gələndən sonra vəziyyət tamam dəyişdi. İllərlə sözsüz - səhbətsiz olan qonaqlar arasında tez - tez dava düşdü. Kəndin müxtəlif yerlərində içib keflənmış "saqqallı qonaqlar" tərəfindən azərbaycanlılar təhqiqi olundu. Utanıb, çəkinmədən onlar azərbaycanlı əhaliyə köçüb bu yerlərdən tezliklə getməyi təklif edirdilər.

1988 - ci ilin fevralın 15 - don isə Xankəndidə nümayişlər başlandı. Cəmi beş gün sonra fevral ayının 20 - da DQMV - də Ermənistana birləşmək haqqında tələblərə cavab olaraq azərbaycanlı deputatların iştirakı olmadan Vilayət Deputatları Sovetinin sessiyası keçirildi. Sessiyada erməni deputatlar qərar qəbul etdilər və Azərbaycanın tərkibindən çıxmış qarara alıldılar. Ermənistana Ali Soveti isə qanunsuz olaraq Dağlıq Qarabağın

Ermənistən SSR - o birləşdirilməsi haqqında qərar çıxardı. Əslində mən siyaset - filan bilmirəm, amma hesab edirəm ki, elə böyük fəlakətin rəsmi başlanğıcı buradan başladı.

Bu başlanğıc anına qədər isə 1983 - 1987 - ci illərdə ermənilər illərlə arzuladıqlarına yaxınlaşmaq üçün çox işlər görmüşdülər. Çağırılmamış qonaqlar olan livanlıların, suriyalıların gəlişinə qədər artıq biz bunu hiss edirdik. Xain, ermənipərəst Qorbaçovun "yenidənqurma"ından sonra onlar daha da fəallaşdılar, əl - qol açıdlar.

Həmin illərdən başlayaraq avvalki dövrlərdə kənddən köçüb getmiş erməni cavanları sürətlə geri qayıtdılar. 1970 - 80 - ci illərdə kənddə əslində yaşı ermənilər qalmışdı. Bu sürətli köçhəkç isə məqsədli imiş. Onların bu gəlişi ilə kənd iki təriyə bölündü. Onsuz da ayrı - ayrı məhəllələr olan ermənilərlə azərbaycanlılar arasında əsl düşməncilik başladı. Ermənilər azərbaycanlıları sıxışdırıb kolxozdakı iş yerlərindən çıxarmağa başladılar. Hadisələrin kəsəkəs vaxtında ermənilər artıq atamın da qabağından söz deməyə başladılar. Tamyanlar bilir ki, heç vaxt o kənddə nəinki surəvi ermənilər, heç erməni kolxoz sədrə də atama cavab qaytarmayıb.

1986 - ci ildə isə bir gün atam evə daxil gəldi. Sən demə, illərdir bir yerdə işlədiyi erməni briqadı ona: "daha sənə iş yoxdur", - deyibmiş. Düzdür, sahərisi atam kolxoz sədrinin qəbuluna gəldi. Onun haqlı talablarına tab gitirməyən sədr ona başqa bir sahədə iş verilməsini tapşırımdı. Amma getdikcə rənglər tünləşdi. 1988 - ci ildə isə artıq atam istəsə belə işləmək mümkün olmadı. Odur ki, kənddə mal - heyvan saxlamaqla öz həyatını davam etdirdi. Azığın ermənilər yenə atama rahatlıq vermedi. Elə həmin il 1988 - ci ilin yayında onun ermənilərlə ilk münasiqəsi düşdü.

Atam mal - heyvani kəndin döşündəki yalda otarmağa aparmışdı. Aradan bir az keçmiş bacım oğlu Rövşən qaranofsə həyətə girdi. Ermənilərin atamlı dalaşdıqlarını söylədi. Biz hamımız - mən, qardaşım Eldar (biz ona çox vaxt evdə Alim

deyirdik), bacım Şövkət qaranəsəs atamın köməyinə tələsdik. Gedib ora çatanda atamın yüz nəfərdən artıq erməni ilə üzbüz dayanaraq mübahisə etdiyini gördük. Əslində bu ermənilərin əksəriyyəti qonşu Həsənqaya, Bodara kəndlərindən idilər. Çoxu da Yerevandan, ordan – burdan təzə - təzə köçüb qayıtmışdır. Ermənilər bu yerlərin məhz onlara məxsus olduğunu və atamın bu qədər mal – qara saxlamağa ixtiyarı olmadığını söyləyirdilər. Biz sakitcə bir tərəfdə dayanmış olduk. Atam üzünü onlara tutub:

- Oğul istayıram, mənim mal – heyvanına toxunsun. Özü də buralar mənim doğma torpaqlarımdır. Bu da kolxoz deyil ki, hərə bir aqalı eləsin. O, əlindəki, yeka çomağı sağ əlindən sol əlinə alıb, döñü heyvanların dalınca getdi.

Düzü altı – yeddi yüksəkmasına, traktora, motosikleta doluşub galon yüz nəfərdən çox ermənidən səs çıxmadı. Yaşlı Samson kişi:

- Ara, vallah bu dəlidir. Sizə demədimmi ki, Məhərrəmlə işiniz yoxdur.

Ermənilər göldikləri kimi də yavaş – yavaş çəkilib getdiyər. Dəstənin içində xaricdən galon ermənilər də var idi. Atam da biza evə qayıtmağı tapşırıb getdi öz işinin dalınca. Öz işi deyəndə ki, kolxoz işinə getməyəndən onun işi fərdi təsərrüfatı ilə möşğul olmaq idi. Mal – heyvan baslayır, həyatyanı sahədə akib – becarırdı. Atamın xasiyyətinə bələd olduğumuzdan bizi də ondan heç nə soruştadı. Sakitcə evə qayıtdıq. Atam sarıdan nigaranlılığımız isə qalırdı. Artıq kolxozdakı və Xankəndidəki müxtəlif iş yerlərinə buraxılmayan qonşular da atamı qınadılar. Dedilər ki, Məhərrəm gərək mal – heyvanı onlar tərəfə keçirməsin. Durar bir xata – zad olar. Hiss olunurdu ki, artıq qonşular beziblər. Çünkü onlar kəndin arasına çıxa bilmirdilər. Küçədə görünən kimi xaricdən galon ermənilər yerli sakinləri azərbaycanlıları təhəqir edir, bər yolla dava salmağa çalışırlar. Onlar həyasiyecasına bu yerlərin onlara məxsus olduğunu, bizim isə mütləq bu yerləri tərk edəcəyimizi bildirildilər. Bir dəfə mən kənd mağazasının qarşısında gölməlordən biri ilə dilləşəsi oldum.

Həmişəki qayda üzrə o mənə sataşmaq üçün bir neçə kobud ifadə işlətdi. Kənd mağazasının satıcısına isə müsəlmanlara heç nə sətmamağı tapşırıdı. Belə olanda mən ona tərəf bozarıb:

- San hardan peydə oldun? Sanın ki yurdun-yuvan deyil, kim sənə ixtiyar verir ki, mənimlə bu cür danışırsan ?

İndi də o erməninin həyəz, sarıñın sıfatı, sıfatında seyrək tükkləri, pişik tükkləri tək olan sarı saçqları gözlərimin qarşısındadır. Cavabını da unutmamışam. Livanlı olan bu erməni dedi:

- Sənə kim deyir ki, mənim ixtiyarım yoxdur. Bu yerlərin şəkillərini mənə göndəriblər, deyiblər ki, burada ermənilər yaşayır. Mən də gəlməşəm bu yerləri qoruyum, torpaqları alıb verim xalqımı. Onsuz da siz buradan çıxacaqsınız, yaxşısı budur tez gedin.

AZL-264-87
Mən ona bizim bu yerlərdən heç vaxt getməyəcəyimizi, sovet vətəndaşı olduğunuuzu və hüququmuzun dövlət tərəfindən qorunduğu dedim. Livanlı erməni gülərək:

- Nə hüquq, nə vətəndaş? Bura ermənilərin ata – baba torpaqlarıdır. Yəqin, sonnā başın xarabdır, – dedi:

Mən onun layiqli cavabını verib, mağazaya girdim. Lazım olanları alıb yiğdim. Səhərdən cöldəki erməni ilə “deyişməm” dinləyən satıcı qız üzülmə baxıb:

- Siz onlara baş qoşmayın. Vallah, bu gəlmələr lap ağıllarını itiriblər, – dedi.

Tamara ilə yaşış idik. Məktəbdə də eyni siniflərdə oxumuşduq. O, erməni bölməsində, mən azərbaycan. Bu erməni qızı azərbaycan, mən də erməni dilini tamiz bilirdim. Uşaq vaxtından mehrİban olmuşduq.

Aldığım ayın – oyunu kağız torbaya yiğib mağazadan çıxdım. Həmin gəlmə erməni bir dəstə ermənini başına yiğib bərkədən danışındı. Onun danışığında “Artsax”, “Qarabağ” kəlmələri qulaqlarına çatdı. Onlar öz işində idilər, mənə fikir verən olmadı. Evə gəldim, ilk dəfə hiss etdim ki, vəziyyət çox çətin olacaq. Atam evdə yox idi, mal – heyvanı ~~mesaya~~ otarmağa aparmışdı.

Mən hiss edirəm ki, hadisələrin mürəkkəbliyi, keçirdiyi sarsıntılar möhkəm iradəli hesab etdiyim Elmanı təntidib. O, ardıcılılığı, xronologiyani nəzərə almadan, yadına düşənləri danışır. Odur ki, onun söhbətlərini, keçmiş haqqındaki xatirələrini olduğu kimi yazıya köçürürəm.

Diktafondan Elmanın səsi gəlir. O, yenə növbəti bir hadisəni danışır:

—“1988 – ci il idi. Yenə təkrar bir hadisə baş verdi. Atam qoyun nobatına getmişdi.

Bu, Sumqayıt hadisələrindən sonra idi. Mən, anamın dayısı oğlu, kiçik qardaşım Eldar, bir də dayım narahat olub atamın dalınca meşəyə getdik. Narahatlığımız əbəs deyilmiş. İnanın az keçmədi ki, biz beş nəfərin üstüna min nəfərdən çox erməni gəldi. Bu, qonşu kəndlərdə və bizim Daşbulaq kəndində yaşayan ermənilər idi. Onlar uşaqlı – böyükü tökülbər gəlmışdır. Artıq bu vaxtlar kənd iki hissəyə bölünmüşdü. Ermanı və azərbaycanlı hissələrinə. Ermənilərin tökülbər gəlməyinin səbəbi atamın qoyunları onların özlərininkin hesab etdikləri orzuya keçirməsi olmuşdu. Yenə təkrar hadisə idi. Amma bu dəfə gələnlərin əllərində silah əvəzinə ucu nizə tək itilənmiş, çoxu da qarmaq tək düzəldilmiş armatur, sapi iki metrdən çox olan baltalar, yaba və sair var idi. Bəzilərinin yanında silah da görünürdü.

Ermənilər bu soyuq silahları düzəltmişdilər ki, ucu nizə kimi olan armatur silahları insana sancan kimi onu geri çəkməklə qarışındakı adamlın üzrəyini, daxili orqanlarını çökib çıxartımlar. Uzunsaplı baltalarla elə kənarədayanmaqla qarışındakı şəxsi iki yerə parçalasınlar. Artıq onlar qondarma “Sumqayıt hadisələri”ni bəhanə edib quduzlaşmışdır. Dağılıq Qarabağda da ölüm – itim başlamışdı. Qonşu kəndlərdə də, bizim kənddə də öldürülənlər var idi. Əgər əvvəllərdə gəlmələr at oynadırdısa, indi kənddə yaşayan ermənilər də biza düşmən kimi baxırdılar. Yerli hesab etdiklərimizin də üzü dönmüşdü. İllərlə mehribanlıq etdiyimiz, hərəkətlərində heç nə hiss olunmayan insanlar da üstümüza gəlir, kənddən köçüb getməyimizi tələb edirdilər. Bizim isə sonadak

qalıb yaşamaq, kənddən çıxmamaq fikrimiz qəti idi. Atam belə qarara galmışdı.

Bir bulaqdan su içdiyimiz, bir kəndin havasını ududuğumuz, illərlə kirva deyib gedib – gəldiyimiz ermənilərin düşmənciliyini anısdıra bilmirdik. İndi o illərdən xeyli uzaq olsaq da, fikirləşirəm ki, bu hadisələrdə hər birimiz səhvi kifayət qədərdir. Ən azından biz öz övladlarımıza vatan sevgisi ilə yanaşı, millət sevgisi, xalq məhəbbəti də tərbiyə etməliydi. Bu qədər beynəlmiləşcilik, bu qədər tolerantlıqmi olardı?

Yəni biz Livan, Suriya erməniləri qədər də yox idik?”

Qısa arayış:

Elmanın “düyün düşmüş” yaddaşından qopanların arasında ailələri haqqında olan məlumatları dinişirəm:

“Atam Şahverənov Məhərrəm Çodar oğlu 1930 – cu ildə Şuşanın Malibaylı kəndində doğulub. Atamın atası əslən Ağdam rayonundan olub. Atamgil iki qardaş olublar, yetimliklə böyüyüblər. Atadan – anadan yetim qalan atamgil əmilərinin himayəsində yaşayıblar. Nənəmin adı Qarəfiş olub.

Bahrom əmim Qarabağ hadisələrində əvvəl dünyasını dəyişib.

Biz isə ailədə beş uşaq olmuşuq. Böyük bacım Şövkət, qardaşım Telman, mən, bacım Mirvari və kiçik qardaşım Eldar. Biz çox vaxt Eldarı Alim adı ilə çağırırdıq. Onunla Xocalıda döyüşənlərin çoxu da onu Alim adı ilə tanırı. Mən və qardaşım son daşıqlarə qədər Xocalının müdafiəsini təşkil edənlərin sırasında olmuşuq. Dündü Eldar fevralın 13 – də Şövkətin tələbi ilə özündən asılı olmayan səbəbdən Xocalını tərk etməli oldu. Mən və anam isə kənddən sonuncu çıxanların sırasında idik.

Anamın adı Qarateldir. O da adice kənd qadını idi. Bizi tərbiyə etmək la məşğul idi”.

Bandit Slavik

Hادیسلر qızışında Daşbulaqda da həyat öz məcrasından çıxır. İlk əvvəl üzü dönenlərdən biri də kənd məktəbində idman müəllimi işləyən Slavik Karapetyan olur. Bu o Slavikdir ki, güc – bala texnikumu bitirmiş və uzun illər Daşbulaq kənd məktəbində bədən təbiyyə dərslerini tədris etmişdi. İşi – peşəsi araq içmək, ayaşlıq etmək idi. Kəndə gələn ilk livanlıları da Slavik qonaq saxlamışdı. Yenə Elmanın yaniqli səsini dinləyirəm:

— “Slavik əslində son vaxtlar bandito çevrilmişdi. Azərbaycanlıları küçədə söyür, təhqir edirdi. Lazım olanda isə livanlılara yol göstərir, azərbaycanlılar yaşıyan məhəllələrdə dava – mərəkə qoparardı. Birdən – bira bu bisavad, davakar ermənini qoydular kolxoz sədri. Bu vaxt artıq 1988 – ci ilin fevralı idi. Ayın ortalarından hadisələr qızışından azərbaycanlılara qarşı münasibət tam dəyişmişdi. Daha heç kimi kolxoz işinə buraxırmışdır. Kənd tam ermənilərin nəzarətində idi”.

Slavikla bağlı Qaratəl xanının dediklərindən:

- “Əslində Slavikin soyu – kökü məlum deyildi. Onun atasının kimliyi haqqında kənddə heç kim heç nə bilmirdi. Anası Siranuş kənddə yüngül əxlaqlı qızlardan hesab olunurdu. Hələ lap cavan ikən kənddə ad çıxarmışdı. Kəndin cavan oğlanlarını yoldan çıxarar, əyyaş erməni kişiləri ilə gecə yiğincəlarının təşkilatçısı olardı. Heç qonşuları olan erməni qızları da ondan razılıqla danışmadılar. Bir sözə Siranuş burdan batar, ordan çıxardı. Tez – tez kəndə gələn şoferlərə qoşulub Bakıya, İravana, Tiflisə gedərdi. Belə gedişlərin birində Siranuş xeyli vaxt görünmüdü. Bir neçə aydan sonra kəndə qayıdan Siranuş hamilə idi.

Bax, Slavikin həyat taleyi belədir. Qara günümüz də bu banditin kolxoz sədri olmasınaşından sonra başlandı”.

Yenə Elmanın səsini dinləyirəm:

- “Slavik kolxoz sədri olan kimi bütün azərbaycanlıları işdən qovdu. Tapşırıq vermişdi ki, bir nəfər də olsa türk (azərbaycanlı – V.A.) bu kolxozdə işləyə bilməz. Elə bil kolxoz onların dədəsindən qalmışdı. Lap ilk günlərdə atam kolxoz sədrinin

otağına getmiş, əslində lap hücum çəkmışdı. Yanında olanlar söyleyirdilər ki, onların arasında ciddi mübahisə olubmuş. Atam kolxoz sədrindən tələb edir ki, azərbaycanlıların hüquqlarını tapdalamasın. Slavik isə rişxandır atama cavab veribmiş ki, sizin hüquqlarınız keçən ildən yoxdur. A kişi, indi də Moskvada Heydər Əliyeviniz yoxdur ki?

Bu məqamda atam onun üstünlər hücum çəkmış:

— Onda mən sənin gözlərini tökərəm. Bilərsən ki, biz kimik, – demişdi.

Səs – küyə gələnlər onları aralımış, Slavik isə atamı hökumətlə hədələmişdi.

Elə həmin axşam qoca ermənilərdən bir neçəsi atama yaxınlaşmış:

— Vallah, Məhərrəm, bunun sonu yoxdur. Heç biz də istəməzdik ki, belə olsun. Amma bu indiki uşaqlar başqa cür fikirləşirlər.Qan – qada olmamış köçün bu kənddən.

Atam əsəbi halda:

— Doğma torpağımdan hara köçməliyəm? Köçmək haqqında fikirləşməyin. Bu yer mənim babalarımın yurd yerləridir, – deyib onlardan aralanmışdı.

Həmin axşam evdə qanqaralıq oldu. Əsəbi olan atam heç çay – çörək də yemədi. Elə sohəri gün Əsgəran milisindən galib, atamdan izahat aldılar. Sən demə, əclaf Slavik atamdan şikayət edibmiş. Elə bil ermənilər sözleşmişdilər. Kəndə gələn milis sahə müvəkkili də atama qansız – qadasız bu kənddən köçüb getməyi məsləhət görmüşdü. Erməni kapitan sonra gec olacağını, hökumətin bizi müdafiə edə bilməyəcəyini də bildirmişdi. Sonradan atam Ağdama gedib, kənddəki özbəşinalıqlar haqqında Mərkəzi Komitəyə şikayət teleqramları göndərdi.

Daşdan səs çıxdı, Mərkəzi Komitədən yox”.

Ananın gileyi

Qaratel xala danışır :

— “Mən Qasımovə Qaratel Bəhmən qızı 1938 – ci ildə Şuşa rayonunun Şiran kəndində anadan olmuşam. Atam dövrünə görə savadlı şəxs hesab edilib. Sovet hökumətinə can – başla qulluq göstərib. Böyük Vətən müharibəsi başlayan vaxt-larda da kolxoz sadri işləyirmiş. Müharibə başlayan kimi könüllü olaraq cəbhəyə gedib, bir daha geri qayitmayıb. Anam Gülüstan atamdan sonra bütün ömrünü balalarına həsr edib. Min bir əziyyətlə bizi böyüdüb”.

Qaratel xalanın gözlərində qəm – qüssə gördürüm. Hiss edirdim ki, danışmağa çatınlık çəkir. İllərin izini ağ birçəklərində, həyatının əzablı anlarını üzünün qırışlarında gəzdirən bu azərbaycanlı qadın qürurunu sindirməq, ağlamaq istamır. Mən onun gözlerinin dərinliyində bir işiq görürləm. Yaşamaq işığı, ağ günləri soraqlayan işiq. Onu diniyici baxışlarından uzaq etmək, gözlerindəki qəm – kədər ifadəsinə şahid olmamaq üçün mən üzü pəncərəyə çevrilirəm. Elə oradanca bomboz yataqxana binasının hayatındəki yoluq – yosma damlara baxıram. Anbar, toyuq hini, maşın qarajı kimi istifadə olunan yastı – yapalaq tikililər. Bu tikililər qaçın yaşayış məskənlərinin (əlbəttə ki, son zamanlar tikilən qaçın qəsəbələri istisna olunmaqla – V.A.) şahidlik pasportlarıdır. Üçüncü mərtəbədə olsam da, baxdığım istiqamətdə görünən yalnız peşə liseyinin əsas binası və qonşu yataqxanadır.

Qaratel xala danışır:

- “Biz Daşbulaqdan Xocalıya 1989 – cu ilin sonuna yaxın köcdük. Bu köçə qədər kəndi bir neçə dəfə tərk edib, yenidən qayitmışdıq. Amma bu son köç oldu. Həmin il dekabr ayında bizi çağırıb Daşbulaq poqtunda pensiyalarımızı verdilər. Kəndə rus əsgərlərinin müşayiəti ilə getdik. Ermənilər biza mümkün qədər uzağa köçməyi təklif edirdilər. Deyirdilər ki, sizə Qarabağ torpaqlarında yer yoxdur. Buralar bizim ata – baba torpaqlarımızdır. Elə bil hamisinin üzü birdən dönmüşdü, sənki

heç bizi tanımaq belə istəmirdilər. Elə hadisələr başlayan kimi bu hiss olundu. 1987 – ci ildən etibarən bizi bulaqdan su götürməyə də qoymurdular. Dörd – beş yaşı erməni uşaqları da bulağın başında bizi söyür, vədrələrimizi, sahənglərimizi dağıdıb, qaçırdılar.

Düzü Daşbulaqdan çıxmış biza ağır golirdi. Hələ Baxşeyişgilin hadisəsində (bu hadisəni Elmanın dilindən eşitmışdım – V.A.) Məhərrəm dedi ki, biz heç yana köçən deyilik. Axi niyə də köçydik. Daşbulaqda bizim beş övladımız doğulmuşdu. Bu kənd onların vətoni deyildim? Nə vaxtdan 200 il bundan əvvəl bu torpaqlara köçüb gələnlər torpaq iddiasında olmuşdular? Hamı biliirdi ki, o vaxt ulu babalarımız burada onlara sığınacaq veriblər. Daha torpaqları onlara bağışlamayıblar ki...”

Qaratel xala bu suali kima verirdi, heç özü də bilmirdi. Amma içindəki yanğı, gözündəki od – alov baxışlarından hiss olunurdu. O, dərindən nəfəs alaraq söhbatını davam etdirir.

— “Daşbulaqda Məhərrəmlə min bir əziyyətlə ikimərtəbəli ev tikdi. Düzdü, ondan əvvəldə bir ev tikmişdik. Amma bu təzə evdə demək olar ki, yaşamadıq. Səkkiz otaqdan ibarət olan təzə evi 1987 – ci ilin əvvəllərində tam istifadəyə vermişdik.

Uşaqlar köhnə evimizdə doğulmuşdular. 1957 – ci ildə böyük qızımız Şövkət, 1960 – ci ildə isə oğlumuz Telman doğuldu. Telman ali tohsilidir. Hadisələr başlanmadan əvvəl təyinatla Rusiyaya gedib və orada çalışır. Sonra 1961 – ci ildə Elman, 1965 – ci ildə Mirvari dünyaya gəldi, sonbeşiyimiz olan Eldar isə 1971 – ci ildə doğulub.

1988 – ci ildən başlayaraq ermənilər bütün kəndləri boşaltmağa başladılar. Onlar heç nədən çəkinmir, evləri yandırır, adamları öldürürdülər. Qonşularımız Məhəmməd, İsmayıllı və başqları artıq köçüb Xocalıda maskunlaşmışdılar.

1988 – ci ilin sentyabrın 18 – də ilk dəfə Xocalıya böyük erməni hücumu oldu. Bu o vaxtlar idi ki, vilayətdə fəvqəladə vəziyyət elan olumuşdu. Guya ki, sovet ordusunun asayışı qoruyurdu. Əslində bu qoşun hissələri də erməniləri müdafiə edir, onlara silah – sursat da verirdi. Yoxsa, yalnız əllə ermənilərin biza

gücü çatmadı. Həmin gün ermənilər əslində Ağdam camaatinin Stepanakerta hücum edəcəyini ehtimal edirdilər. Hər şey tərsinə oldu, onlar özləri Xocalıya hücum etdilər. Xocalı camaati onların layiqli cavabını verdilər.

Hədisələr günü – gündən mürəkkəbləşirdi. Daha Daşbulaqda yaşamaq mümkün deyildi. Demək olar ki, kənddəki azərbaycanlı ailələrin hamısı köçüb getmişdilər. Onların çoxu Ağdama, Ağcabədiyə və başqa yerlərə köçürüdlər. Kənddə mal – heyvan saxlayan təkcə biz idik. Dəfələrlə ermənilər Məhərrəmə hücum etmiş, onun mal – heyvanını əlindən almağa çalışmışdılar. Amma o, bu silahlı döşəklərin cavabını vermişdi.

Mən də, uşaqlar da kişiyyə yalvarırdıq ki, sat bu heyvanları getsin. Məhərrəm isə kənddən köçmək fikrində olmadığını israrla bildirirdi.

1989 – cu ilin 17 noyabr tarixindən sonra daha kənddə yaşamaq müşkünləşərək oldu. Son olaraq evimizə yerli ermənilər gəldilər. Onlara illərlə qonşuluq etmişdik. Biza bildirdilər ki, nə qədər ki, qan tökülməyib kənddən çıxın Yoxsa, bu gecə sizin evinizi də, özünüzü də yandıracaqlar. Daha uşaqlar bizi eşitmirlər. Bu qoca ermənilər Məhərrəmə illərlə yoldaşlıq etmişdilər. Bilirdilər ki, bu işin axarı yaxşı olmayacaq. Onlar qayıdub gedəndən sonra Məhərrəmi çatınlıkla yola gətirib, sonuncu olaraq kənddən köcdük.

Mən Ağdama köçməyi təklif etsəm də, Məhərrəmin fikri qəti idi. Dağlıq Qarabağdan bir addım da kənarə qoymamaq. O, “adam yurdunu qoyub qaçmaz, ölsək də, bu torpaqda ölüsiyik”, – deyirdi.

Xocalıya köçəsi olduq. Xocalının lap kənarında bir ev aldıq. Onda Xocalıda böyük tikinti işləri aparılırdı. Əslində üç hissədən ibarət olan Xocalı şəhərə çevrilirdi. Şəhərdə yeni binalar, çoxlu fin evləri tikilirdi. Bizim ev aldiğimiz hissədə yaşayanların çoxu Farqanə hadisələri vaxtı Özbəkistandan köçənlər idi. Məhərrəm bu hissəni ona görə seçmişdi ki, təsərrüfatla məşgül ola bilsin. Çünkü burası Xocalının aeroport istiqamətindən kənar tərəfi idi. Dündü, bu istiqamətdə Mehdiqənd yerləşirdi. O vaxtlar bu kənddə ermənilər

yaşasada, kişinin fikri qəti idi. Mehdiqəndə Xocalı arasındaki sahədə heyvandarlıqla məşğul olmaq. Çünkü bu ərazi bizim Daşbulaq kəndində məxsus idi. Oldu da, kənddən cami 250 – 300 metr kənardır bir böyük tövla tikdi. Elə oradaca mal – heyvanını saxladı.

Dütü, heç bir də bu qədər atışmanın, güllə yağışının altında heç nəyi vecimizə almırıq. Ermənilər tez – tez Xocalıya hücum edir, bizimkiliər isə sayı – hesabı bilinməyən tikinti işi aparırlar. Guya ki, yeni şəhər salırlar. Bilmirəm, qorunmayıyan şəhər kimə lazımdır? Bu, o vaxtkı Azərbaycan rəhbərliyinin xalqın gözüne kül atmasından başqa bir şey deyildi. Ən gülməli hal o idi ki, Əsgərən yolu tam bağlanandan sonra vertolyotlularla mişar daşı daşıyıb, götərib tikirdilər. Ermənilər də deyirdilər ki, tikin – tikin onsuñ da hamisi biza qalacaq”.

Qaratel xalanın səsi qırılır. Mən onun nuranı çöhrəsinə baxıram. Bu ağbirçək ananın içində olan gizliliklər üzən edir. Amma o, yənə də öz hissələrini boğur:

— “Bilirsiniz elə bil Xocalı bu millətə ədalət dörsi vermək üçün də lazım imiş”.

İxtiyar qarı yənə susur.hiss edirəm ki, dediklərini saf-çürüük edir.Dinmırəm.Yənə Qarafət xala danışır:

— “Kaş, o qanlı facia heç olmayıyadı. Neyləməli, oldu. Bəs, olandan sonra neylədilər. Dündü, Lölib-itanları bu gün də axtarırıq. Elə o vaxt da axtardıq. A bala, “dərd gələndə batmanla gələr”, - deyirlər. Dərdin də bir çarşısı var da. Bəs bizim o vaxtkı başbilənlər neylədilər. Kasib - kusubu, kimsəsi qalmayanları Ağdamda Uzundərə adlanan yerdə dəfn etdilər. Yiyəsi olan beş-üç nəfəri isə Bakıda “Şohidlər xiyabanında”. Etirazım yoxdur. Qoy belə olsun. İnanın, Uzundərədə dəha qeyratlı, dəha qoçaq, namuslu Vətan qızıları uyuyur. Yandığım odur ki, onları indi də ziyanat edə bilmirik. Elə o vaxtdan onlardan da qəbirləri işğal olundu. Olmazdım ki, elə qız - gəlinlərinin, uşaqların hamisini Uzundərədəki qəbiristanlılıqda basdırıldılardı. Daha seçimək nə

lazım idi? Bu beş – altı nəfərin nəyi Uzundərədəkilərdən artıq idi?"

Qarının səsi yenə kəsilir. Gözləyirəm, danışmir. Kənlümdən keçir ki, gileyin aydınlıq gətirsin. Oğlu Elmanın, qızı Şövkət bacının üzünə baxıram. Hər ikisinin Qaratel xalaya baxan narazı baxışlarını tuturam. Deməli, onlar bu gileydən narazılardır. Bu səbəbdən də yenə qoca müsahibimə üz tuturam:

— Kimdi o beş – altı nəfər, ay Qaratel xala?

Qadın donmuş sıfatına bir az da soyuqluq gətirərək, əllərini yellowır:

— "Eh, ay bala, heç. Gərək bu mövzuya qayıtmayayadım. Onlar da bizimkilərdir. Sən allah, soruşma daha. Deyəsi də deyiləm. Onsuz da dediklərimi yapsan, bəsdir. Oxuyanlar özləri biləcək. Qoy, heç olmazsa vicdanları qarşısında hesabat versinlər".

Qarı susur. Deyəsan, danışmaq həvəsində deyil. Başa düşürən ki, fikri qatıdır. Odur ki, israr etmirəm. Onun ədalət dərsi ifadəsi issa açılmamış qalır. Fikirləşirəm ki, sonra danişar.

Şövkətin xatirələri

Onu çoxdan taniyirdim. On ildən artıq bir dövrədə hər il cami bir dəfə görüşmüştək. Hər il 26 fevralda. Xocalı faciəsinin ildönümü tədbirlərində. Elə o birçə günlə Şövkət bacı olaraq mənim illik təqvim günlərimə "hopardı". Sadə və səmimi idi. Hiss edirdim ki, yanğı və nisgil onu narahat edir, hansı bir dərdsə daxilindən hayqırır. Vəton, torpaq haqqında danışanda gözlərindən məhəbbət, səsindən səmimiyyət yağırdı. Amma bu gözlərin dərinliyində bir qəzəb gizlənmişdi, bir nisgil gördürüm Şövkət bacının gözlərində.

Sonuncu dəfə qardaşı Elmanla: "atamdan yazın", — deyəndə də onu göynədən nisgilə son qoymaq, bir qədər yüngülləşmək istəyirdi Şövkət.

Elmanla, Qaratel xala ilə səhbətləşəndə bəzi məqamlarda hadisələrin xronologiyasına düzəliş verəndə onun iti hafızası,

dərin yaddaşı da olduğunu kəşf etdim. Sonra fikirəldim ki, axı necə də olmasın. Bu hadisələri unutmaq olarmı? Odur ki, Şövkətin xatirələrini yazmağa çalışdım.

— "Bilərsiz atam adı adam olmayıb. Dündü, heç bir vəzifəsi filanı yox idi. Amma çox vəzifəlilikdən sayılan kişi idi. Kənddə heç kim onun sözünün qabağından söz demzdi. Qoçqə və qorxmaz kişi idi. Heç vaxt haqqı nəhaqqın ayağına verməzdı. Hadisələr qarışanda da ermənilərin kənddə qorxduqları, ləp bəzən hörmət qoşduqları bir kişi vardi. O da mənim atam Məhərrəm idi. Şövkətin siziltili səsi yenə kəsilir. Onun qazəb, kin dolu gözlərində bir cüt yaş gılənir. Yaziq – yazıq üzümlə baxır. Mən onun gözlərindəki yaş heç nəyə bənzədə bilmirəm. Nə bulaq suyuña, nə şəh damlasına. Bu iki damla yaşın sonu yoxdur. Biliram ki, boziləri kimi Şövkət için – iñin ağlayış sızliltərini göz yaşlarına çevirmir. Iri tırma şallarının atayıni, cib yaylığıni göz yaşları ilə işlədənlərdən deyil Şövkət. Onun gözlərindəki yaş damaları qazəb, kin selidir. Bu sel ana fəryadının, bacı, qız ləyaqatının vulkansayaq püşkürəcəyi gün daşacaq, aşəcaq və quruyacaq. Bax, inanıram ki, onda Tomris ana, Həcər əyvərtli, Nigar ləyaqətli Azərbaycan qadını döyüşa yollanan oğullarına, qardaşlarına kin, qazəb parılıtlı gözlərlə yaxşı yol söyleyəcək, xeyir – dua verəcəklər. Ağlamayaçaqlar, sızlamayaçaqlar. Elə bayaqdan gözlərimi otqaqda asılmış bir cüt şəkili zillədiyimdən xəyaldan məni Şövkətin səsi ayırır:

— "Bilərsən, qardaş, illərdi içimdə gəzdirdiyim ata nisgili, daşımığa çatınlıq çəkdidiyim ata dördü məni bu xahişi etməyə vadar edib. Elə deyirəm atamdan yazın, atamdan yazın. Bölkə də düşünürsünüz ki, bu qız dəli, nədi? Biliram, hər bir qarabağının, hər bir xocalının dardi böyükdü. Vallah, daha daşıya bilmirəm bu dardi. Kaş, ölüsündən – dirisindən bir xəbər çıxayıdı. Gözlərim hər yerdə onu axtarır. Bəzən avtobusla yol gedəndə, ləp piyada adamların six olduğu yerlərdə onu "tapmışam".

Boyu – buxunu, yerişi, enli kürkəkləri elə onunku olub. Döntüb yüyürmüşəm. Çatmışam o adama. Yaxınlaşış boyunu

qucaqlamaq, sevinmək istəmişəm. Son anda görmüşəm ki, yox bu, o deyil. Bu, mənim atam deyil, başqasının atası, başqasının qardaşdır. Belə anlarda içimdəki sevinmək həvəsi bircə anda ölüb. Amma sonradan bu həvəs yenə baş qaldırıb. Sevinmişəm ki, heç olmasa başqalarının atası, qardaşı sağdır.

Bax, buna görə deyirəm yazın. Yazın ki, heç olmasa dərdim yüngülləssin. Qoy bu yazı tək mənim atamın yox, bütün Xocalı qurbanlarının xatirəsinə özündə aks etdirsin. Mənim atamdan yox, bütün xocalılardan yazın”.

Deyəsan, Şövkətin fərdiləşmiş dərdi, şəxsi nisgili ictimailəşirdi. Əvvəlki görüşümüzdə də, elə bu günkü səhbətə başlamamışdan əvvəl də dəfələrlə məhz atası Məhərrəm kişidən yazılımasını bir növ “tələb edən” Şövkət indi: “bütün xocalılardan yazın”, – deyirdi. Düzü, Xocalı tək bizim yox, dünyanın dərdidir. Caham yarandığı gündən belə vəhşilik, belə qətləm görməyib. Nə Songəmi hadisələri, nə Xatin vəhşiliyi, nə da Xirosima, Naqasaki qırınları, bu başşarı cınayatla müqayisəyə golmaz. Boşar tarixində Xocalı qətləmənin xatırladan başqa bir vandalizm nümunəsi yoxdur. Hansı sababda bu mövzuda can yağımızını əridə biləcək yazılar, bitkin asırlar də yoxdur. Elə bil hələ doyuncu “həzm edə” bilməmişik bu mövzunu. Elə özümə də təəccüblüdür. Məgər bunu biza Şövkətmə deməlidir, Elmanmı israr etməlidir.

Elə içimizdə bircə doyumluluq Xocalı dərdi varmı? Bəs Xocalıda ölenlər doğmalarımız, azızlımız deyilmi? Axidilan qanlar, haqsız qurbanlar bizim deyilmi? Kimsə tələb etməli deyilmi bu qətləmin hesabını? Kiminsə dərdi – səri tarixdə qalmalı deyilmi? Yazılanlar da çoxdur. Sağ olsun bəzi qələm sahiblərini, yaxşı ki, Xocalıdan yazıblar. Amma gərək çox yazılsın, özü də lap çox.

Yox, kimsə yazacaq bu dərd – sərlərimizi. Mən inanıram. İnanıram ki, bir zamanlar sovet ideologiyalıdır deyə, nəinki arxivlər atılmış, ləp məhv edilmiş “gənc qvardiyalar” yazılaçaq. Bu yeni qvardiyaçılар milli manlıya köklənən qəhrəman gənclərimiz olacaq. Onlar nə ölümdən, nə döyüsdən qorxmayacaq,

usanmayacaqlar. Doğma torpaqlarımızı yağdı düşmən tapdağından xilas edəcəklər. Bu gün ləp yaxındadır.

Qonşu otaqda körpə səsi eşidilir. Bu səs, bu qığılı sakit, sülh havalı bir arzunun gərcayıdır. Səhərdən qan – qadaya köklənən fikirlərimizin üstünə günəş doğur. Hə, məhz qığlılıdır eşidiyim səs. Bəxtəvər durna köçünün sülhün hökm sürdüyü arazidən uşarkan çıxardığı qığılıltı, gecəli – gündüzlü sinəsinə tikanlarına səngər etdiyi açılmış qızılğılın həzzini çıxaran bülbülin səsinə bənzəyir bu səs. Bu səsə yaşamaq həvəsi var. Hiss olunur ki, qalın karton arakasına ilə kasılmış divarın o üzündəki balacanın ağlamaq fikri yoxdur. Duyuram ki, əlləri ilə öz işıqlı dünyasını qucaqlayan bu körpə ətrafdakıların diqqətini bax, beləcə “cəlb etmək” istəyir. Mənəm dünyamı xilas edəcək qüvvə demək istəyir. Dünyada oxşarı olmayan xoş avaz hamının diqqətini çəkir. Qarşı tərəfdəki bomboz yataqxana binasının boz sıfatından baxışlarını aralayıb sola yönənlərim. Səhərdən gözləri dolmuş, əlindəki dəshəli gizli – oğrun islatmış Şövkət bacı ilə baxışlarırm toqquşur. Onun üzündə yeni bir dünya, yeni bir sevinc var. Ürəyi quş tək atlanan nənə ürəyi qonşu otağa uğur. Hə, hə səhv eşimədiniz. Uğur, bu gediş deyildi. Uçus id. Goləcəyinə, bəxtəvərliyinə uçan bir azərbaycanlı nənənin sevinci dolu uğusu.

Qığlılı kəsilir. Karton divarın o üzündə “şəkərim, qəndim, bəlam”-deyən nənənin bəxtəvər gülüşləri eşidilir. İlahi, insan neçə də mürakkəb məxlüqdür. Onun ürəyi neçə hissədən ibarətdir. Burda hər şey sevinc də, qəm də, kədər də özüna yer tapa bilir. Gözlərim arası qapıdadır. Şövkət qapıdan sinəsinə sıxlığı, dodaqları ilə təmas duyduğu bir körpə usaqla çıxır. Uşaq bəxtəvərcəsinə gülümsəyir. Onun üçün hələlik nə Xocalı var, nə də mührəbi. O, öz bəxtəvər dünyasındadır. Həç üzü bomboz olan bu yataqxananın necəliyinə, haralığın da varmir. O, öz bəxtəvər dünyasındadır. Nənəsinin təmasından xoşlanır, sıfətini onun üzünə daha bərk sıxaraq gülür. Otaqda mənim olmağım da onun üçün adidir. Çünkü onun öz iç dünyası var. Günsəli, işqli, çörəkli, ruzilı dünya. Onun bolluq dünyası sülh dünyasıdır.

Şövkət "nəvəmdir", - deyib, körpəni o biri otaqda anasına təhvil verir. Yenidən qayıdır. Hiss edirəm ki, hisslerində yenilik olub, danişmaq istəyir. Diktafonun düyməsini basıram.

- "Nəvəmdir Arzu. Rövşənin iki uşağı var. Arzu, Nicat. Allaha qurban olum, onlar olmasa, bağrım çatlar. Rövşən evə nadir hallarda gəlir. Bilirsiz də hərbçilərin həyatını. Elə o vaxt ali hərbi məktəbə qəbul olunanda çıxları mənə dedi. Söylədilər ki, elə olacaq ki, san Rövşəni illərlə görə bilməyəcəksem. Qoy gedib başqa peşə tapşın. Yegana övladındır. Özünə də təksən. Dedim, mən oğlumun arzusunun əleyhina gedə bilmərəm. Qoy könlü necə istəyir, elə də olsun. Bilirdim ki, başqa cür də ola bilməz. Çünkü onun qəlbini lap körpəlikdən vətən sevgisi, yurd sevgisi "işğal etmişdi". Həmişə oyuncağın boyundan asıldığı avtomati olmuşdu. Bu oyunaq silahlı o daim öyünür. "Qarabağı mən azad edəcəm"- deyirdi. Mən buna inanıram. Inanıram ki, Qarabağı azadlıq bayrağını sancan aşğər mənim Rövşənim olacaq.

Ha, siz inanın buna.O, çox qorxmaz və mord oğlanırdı.Qulluq etdiyi hərbi hissədən on intizamlı və bacarıqlı zabitlərdən biri hesab olunur. Dündü, son zamanlar sahətində xırda problemlər yaranıb. Həkimlər onu ordudan tərkis etmək isteyirlər. O isə razi deyil, deyir Qarabağı azad edək, sonra baxarıq.

Ha, Arzunu da, Nicati da çox sevir. Hərədən gileyənlərəm ki, a bala, gəl bu balalarının yanında doyunca otur. Bilirsiz onda nə deyir? Rövşən deyir ki, qoy uşaqlar darixmasınlar, onlar bilməlidirlər ki, mən Vətəna xidmət edirəm"

Şövkət bacı fasılı verirmiş kimi bir anlıq dayanır.Rövşənin dediklərini təsdiq edmiş kimi qonşu otaqdan körpə Arzunun şən güllüşləri eşidilir.Kimsə Arzunu güldürür, karton divarın üzündə bu baxtəvər körpə dəlicəsinə uğunub gedirdi.Hamımız körpə güllüşünü diqqət kəsilirik.Qaratel xalanın da domuş sıfətindən sevinc iştirətləri görürəm.Pəncərədən çölo boylanıram.Ela bil hiss edirəm ki, bomboz yataqxananın bomboz sıfəti də gülür.Qəsildən döñüb nəzərlərimi Şövkət bacıya dikirəm. O da gülür.

- Arzudur, - deyir, yaşın, Nicatla oynayır.

Həmə güllümsəyir.

Bayaqdən dayanan səsyazan cihazın düyməsini basıram.Şövkət davam edir.

- "O vaxt belə deyildi.Xocalı işğal olunanda ortada qaldıq.Demələrinə baxmayım.Bu xalq cəbhəsi var ha, elə bizi yaman gùna onlar qoydu.Yenə sağ olsun yaxşı adamlar."

Şövkət fasilo edir.Yan tərəfdən, stolun baş tərəfində mənimlə üzbəüz oturmış Elmanın səsini eşidirəm.

- "Kürdəmirə biz özümüz gəldik.Bizi də atdırılar, ortalıqda qaldıq. Soyuq , qar idi.Yadınızdadı da doxsan ikinin qışı. Elə bil təbiət də ağlayırıdı. Sanki yas tutmuşdu ana təbiət şəhidlərçin. Qar, soyuq, şaxta..."

Elman bir anlıq dayanır. Aprelin sonları olamasına baxmayaraq sanki üşüyürəm. Məni isti Aramın ortasında üzüldən elə doxsan ikinin saxtalı, sazaqlı fevrallıdı. Canimdakı üzütmələr elə o vaxt Xocalıdan gəlib. Odur ki, Elmına baxıram. Onuna döñüb Şövkət, Qaratel xalaya baxırıq. Baxışlarımı birləşir. Elə bilihami üşüyür. Otaqdakı buzu Elmanın səsi qırır.

- "Ha, hələ biz Daşbuldaqla olanda bizim kəndi Kürdəmir rayonuna təhkim etmişdilər.Bizə kürdəmirlilər yardım edirdi.Ermənilərin narahatlıq yaratmasına baxmayaraq onlar biza ərzaq, paltar, lap bəzən silah da götürərdilər. Yollar bağlananından sonra əlaqə kəsildi. Biz Xocalıda olanda da biza Kürdəmirdən yardım gəlirdi. Dütü, doğma biliib, o vaxt buralara üz tutduq. Sağ olsunlar, bizi yerləşdirdilər. Rahmatlık Soltan müəllimin (o, vaxtlar Kürdəmir RİH – in başçısı İsləmiş Soltan Hüseyinov nəzərdə tutulur – V.A.) allah ömrünü uzun eləsin Taleh müəllimin (həzirdə Astara RİH – in başçısı Taleh Qaraşovdan söhbət gedir – V.A.) köməyi çox oldu. Bizi burada yerləşdirdilər. Sonralar da lap uşaq kimi nazımızı çəkdiłar. İndi də ki, sağ olsunlar. Başda RİH – in başçısı Fəxrəddin Malikov olmaqla hamı biza qayğı göstərir. Allah Prezidentimiz İlham Əliyevə kömək olsun. Bizim hər birimiz dövlətin qayğısı ilə şəhər olunmuşuq. Fəxrəddin müəllim ham özü, ham də işçiləri bizim bütün

tələblərimizi həssaslıqla yerinə yetirirlər. Əslində bu tələb deyil, ehtiyacı möhtac olmaq isə çatındı. Elə ona görə də çox vaxt özümüz vəziyyətdən çıxmağa çalışırıq".

Elman dayanır, yənə səhbəti Şövkət davam etdirir.

— "Bu gün danışmalarına baxmayın. O vaxt mən sonuncu vertolyotla Xocalıdan çıxanlardanam. Aman allah, o gün getsin, galməsin. Hə, axırınca vertolyot fevralın 13 – də gəldi Xocalıya. Əslində bu vertolyot adamları aparmağa gəlməmişdi. Cörək, un gatmışdı .

Amma hökümətdən əlimiz üzüldüyündən qız – gəlin şəhərdən çıxmazı qərara almışdı. Onsu da Xocalıda qalanlar ölümüla üzbaüz idilər. Onlar da qalib döyüşənlərin ailələri id. Bizdən isə heç kəs çıxmamışdı. Elmanla Eldar daim postda olurdular. Atam da gülünən altında da öz həyatını yaşayırırdı. Deyirdi erəmani qələt eləyir. Heç yana gedəsi deyilik. Dünya dərəbəylilik deyil ki. Sonra mən sonuncu vertolyotla Gəncəyə, Ağdamə galib düşəndə özlüyümdə atamı "qınamıd".

Gördüm ki, dərəbəylikdi. Gördüm, xaraba qalıb bu ölkə, kim, necə idarə edir bilinmir. Hələ onda fevralın 13-ü idi. 1992 – ci il fevralın on üçü. Hələ tarixi faciəyə düz iki həftə qalırıldı. Yiyəsizlik idi. Biza baxan, hayımızı eşidən yox idi. Ağdamda hökumət yox idi. Hərə bir dəstə düzəltmiş, bir dövlət qurmuşdu. Faktiki hökumətin nümayəndələri ortaçıda görünmürdür.

Hə yadimdədi, vallahi ki, həmin gün o sonuncu vertolyot göydə görünəndə Xocalıda olan qız – gəlinlər ona nicat yolu kimi baxıdilar. Bilirdik ki, bu vertolyot cörək, un gatırır. Amma biz onu gözləyirdik. Gözləyirdik ki, buradan çıxaq. İndi bəziləri deyir ki, yox, çıxmazı fikirləşmirdik. Yalan sözdü. Çıxmaq haqqında fikirləşmeyənlər kışılardı. Çünkü şəhəri onlar qoruyurdular. Onlar da neçə nəfər idi ki?

Olsun 50 - 60 nəfər. Onların da əksəriyyəti qocalar, yaşıtlar idi. Bakının qulağı kar, gözləri kor olandan vəziyyət ağırlaşmışdı. Artıq bilirdik ki, biza yerdən nicat yoxdur. Əllərimiz göydə idi. Hər gün Allaha yalvarırdıq. Qurban olduğum da göydən bu

vertolyotu yetirmişdi. Axşama yaxın idi. Katıyin üstündə vertolyot göründü. Vertolyot göydə ikan hamı onun yərə enəcəyi istiqamətə üz tutdu. Anam tarəpnəmədi. Eldarla na qədar xahiş etək də, atamsız heç yərə çıxməq fikrinin olmadığını dedi. Həmin gün Eldar da təsadüfən evə gəlmİŞdi. Onların postu evimizin lap yaxınında idi. Onda mən Eldara xahiş etdim ki, məni və Rövşəni vertolyota mindirsin. Düzü, fikrim başqa idi. Sənədlərimi və Rövşənin yüngül paltarlarını çantaya qoyub dikəldik çaylağə səri. Vertolyot yərə enməmiş artıq hamı o ərazilədə idi. Köçmək fikrində olmayanlar məhsəti türkləri idi. Yəqin fikirləşirdilər ki, onlarla işləri olmaz ermənilərin. Amma sonradan məlum oldu ki, yurd - yuvalarını dəfələrlə itirmiş bu fığırular sahə ediblər.

Göydən gələn bu dəmir qutu (vertolyot nəzərdə tutulur-V.A.) yerdə nəfəsini dərib sosını kəsdi. Şəhərdən göyda nərildəyən, yerdəki bir az yüngül daşları belə göyə sovuran pərlər doşan qulaqları kimi aşağı sallandılar. Qapı açıldı. Vertolyotla gələnlər gətirdikləri çörəyi yərə boşaltmaq istəyində bütün qız – gəlin açıq qapıdan içəri təpildi. Hərbicişər qışqırıldılar ki, həs imkan verin çörəyi, unu boşaldaq sonra minin. Xeyiri olmadı. Vertolyotla gələnlər qışqırıldılar ki, unun, çörəyin altında silah-sursat var, qoyun onu boşaldaq. Yerdəki qız - gəlinin isə eşitmək fikri yox idi. Bu zaman hərbi vertolyotun arxa hissəsindəki böyük qapını açıdilar. Camaat o dəqiqə bu qapıdan da içəri təpildi. Hami dəha tez minməyə, əlindəki balaca ol yokinü də özü ilə içəri salmağa çalışırırdı. Mən isə əvvəldən da fikirləşmişdim ki, Eldar bir bəhanə ilə bu sonuncu nicat gəmisi hesab etdiyim vertolyotu mindirim. Düzü, ürəyimə dammışdı ki, yaxın günlərdə qırğın olacaq. Əslində bu ürəyə dammaq yox, göz öündə olan faktı idi. Bütün Xocalı təhlükə altında idi. Özlüyümdə qat etmişdim ki, Eldarı bu qırğından qoruyum. Bilirdim ki, anam, atam, Eldar və digər qohum - aqraba artıq taleyin hökmüni qalıb. Böyük bir şəhəri də 50 - 60 nəfər qoruya bilərdimi? O da ola ki, onların camı 10 - 12 ədəd avtomat silahı ola. Rəhbərlərdən isə yalnız Elman müəllim qalmışdı, ondan başqa heç kim maraqlanmırıd bizimlə. Ona görə

da fikrim qatı idi. Eldarı özümlə aparmaq. Eldarın işə heç nədən xəbəri yox idi".

Sövkət dərindən nəfəs alır. Gözləri divarda olan böyüdülmüş şəkər zillənir. Şəkildən Məhərrəm kişi ilə Qaratəl xala biza "baxırlar". Həmsöhbətinin gözləri dolur. Bu dəfə daha yaniqli danışır:

— "Bilirsiz, qardaş, həmin gün mən müqəddəs çörəyin də ayaqlar altında qalıb su tək axlığıni gördüm. İki aya yaxın idi ki, rahat bisirilmiş çörək yeməyən, çoxunun işə bu çörək dolu vertolyotun çörək strindən ağızı sulanan xocalılar həmin gün tapdadılar müqəddəs çörəyi. Çörək gatıranlar vertolyota doluşmaq istəyən camaatdan nə qadar xahiş etsa da, xeyiri olmadı. Onlar çörəyi iki yera bələb and içdilər ki, yükü boşaldan kimi siza minməyə icaza verəcəyik. Xeyiri olmadı. Bərəkəti müqəddəs sayanlar artıq heç nəyə və heç kimə inanmırlılar. Odur ki, insan seli içəri dolusdu. Çörəklər ayaqlar altında qalıb tapdandı. Heç kim bir tikəsinə and içməkla böyük bir eli xata — baladan qoruduğu nemətə baxmadı. Hami çıxıdı oturdu çörək qalaqlarının üstündə. İnanın o çörəklər ayaqlar altında palçıq tək əriyib, əvvəl xəmirə, sonra suya döndü. Axı, töküldü. Vertolyotun şəxsi heyəti bir neçə qutu nəyisə aşağı düşürə bildi. Dedilər guya silah — sursatı. Amma, bu qədər erməni qüvvəsinə 20-25 nəfər düşüçü və bir neçə qutu sursat neyləyəcəkdi ki? Məni vertolyota qaldırıandan sonra Eldardan xahiş etdim ki, Rövşəni və məni qarşı tərəfə keçirsin. Basabas olduğundan Eldar mənimlə qarşı tərəfə qədər irəlilədi. O, bizimlə sağollasıb, ayrılmak istədi. Amma geriya çıxmak müşkül məsələ idi. Bu qanadlı xilaskarın içində atdan çəpər çəkilmədi. Əslində hami elə ayaq üstə durmuşdu, nəfəs almaq da mümkün deyildi. Aşağıda qalanlar işə çox idi. Qişqırıq səsləri içəridə eşidilirdi. Minmək üçün yalvaran kim, yaxınlarını sösləyən kim. Allaha yalvarırdım ki, vertolyot tez uçsun, Eldar düşə bilməsin. Məni qınamayın, vallah, bu gün də inana bilmirəm ki, Elmanla anam oradan necə sağ çıxıblar. Elə

ona görə də Eldarı o vaxt özümlə aparmaqdə israrlı idim ki, heç olmasa o sağ qalsın. Biza hayan olsun.

Pilotlar arxa qapını bağlamaq üçün çalışırdılar. Yerdə qalanlar işə buna imkan vermır, zorla içəri girmək istəyirdilər. İçəridə işə ayaq basmağa yer yox idi. Kapılar bağlanmadan vertalyotu işə salıldılar. Dovşan qulaqları tək aşağı oyılmış pərlər bir andaca gərildi. Pərlərin surəti ardıqca gurultu çıxalırdı. Əslində hami çığır — çığırda danışsa da, daha heç na eşidilmirdi. Gurultudan qulaq tutulurdu.

Eldar bizimlə sağollasıb, arxa qapıya tərəf dardındı. Bilirdim ki, onun geri qayıtması, yərə düşməsi mümkün deyil. Amma o inadla çıxış qapıya tərəf dardırmır. Onun bu hərəkatına hirsənlər çox idi.

Vertolyota necə sürət verdilərsə, birdən — birə arxa qapıda duranları pərlərin külüyə ətrafa səpalədi. Yerdəki adamların əllərindəki aşalar, sənədlər, pullar göydə ucurredi. Mən yaxınlığdakı illüminatorundan aşağı baxırdım. İlahi, göydə nə qədər sənədlər, pullar uçuşurdu.

Artıq hiss edirdim ki, vertalyot yerindən tərəpnir. Aşağıda bir ağ "Niva" maşını göründü. Bu icra başçısı Elman Məmmədovun maşını idi. Maşın dayandı. Maşından Elman müəllimin və iki qadın dödü. Tanıdım, Elman müəllimin anası Məxmər xala və həyat yoldaşı idi. Onlar da vertalyota tərəf irəliləmək istədilər. Yəqin ki, Elman müəllim də anmasını və ailəsini yola salmaq istəyirdi. Aşağıdan onun nə demək istəyini anlamasaq da, ol işarəsi ilə nəyi işə izah etmək istəyirdi. Amma pilotlar heç nəyə əhəmiyyət vermədən hərbi rəngli dəmir qutunu yerdən qaldırırdılar. Birtəhər da olsa, qapılar bağlanmışdı.

Arxa tərəfdə Eldarın səsini eşidirdim. O, qapını bağlayan hərbçilərlə mübahisa edir, əslində lap söyürdü. Az qala vuruşurdu ki, yərə enin mən düşməliyəm. Lakin artıq gec idi. Ürəyimdə şükür etdim ki, Eldarı sağ — salamat çıxara bildim. Düzü, belədi. Bilirdim ki, orada qalanlarımız qurbanlıydı.

Hakimiyyətdə olanlarla hakimiyyət uğrunda vuruşanların qurbanları.

Vertolyot yerdən uzaqlaşdıqca yerdə qalanların bəziləri əl edir, bəziləri də mələl - mələl baxırdılar. Artıq Xocalı bizdən uzaqlaşındı.

Bir qədər uçmuşduq ki, yerdən vertolyotu atəşə tutdular. Yaqın ki, hərbi vertolyot olduğundan idi ki, güllələr onun aşağı hissəsindəki zireha dəyiş əvvəlindən. Təxminən on - on beş dəqiqədən sonra gülə yağışı kəsildi. Bir qədər uçandan sonra aşağıda Ağdam gördündü. Şəhər məscidi, çay evi aydınca görünürdü. Amma nədənsə yera enmədi. Ekipay üzvləri elan etdilər ki, biz Gəncəyə uçuruyq. Əmr belədir. Üzü axşama gedirdi. Eldar birtəhər bizim yanımıza golub çıxmışdı. Onsuz da hamı döşəmədə oturmuşdu. Ayaqlar altında ərimiş çörəklərin üstündə.

Mən onu sakitləşdirməyə çalışdım ki, dərixmə yenidən geri qaydan vertolyotlardan biri ilə Xocalıya uçarsan. O işə anamı, atamı, Elmanı orada qoyub üçün özünü lənətləyir, postdakı yoldaşlarının onu qızıyacaqlarını söyləyirdi. Düzdü, ona ürkən - dirək verirdim də, ürayimdə şükür eləyirdim.

Gəncəyə gecə çatdıq. Deyəsən, hərbi aerodrom idi. Xilaskar vertalyot yera enib, norildədi və səsini kəsdi. Pərlər sonuncu dəfə fırlınan pələz qulaqlarını aşağı salladılar. Aşağıdan hərbi paltardə iki nəfər şəxs pilotu qışkırdı ki, niyə bu camaati bura götirmişən? Rusca danışındılar. Pilot adamların zorla uçğa mindiklərini onlara izah etdi. Bu vaxt kənardan iki nəfər mülki platarlı adam da onlara yaxınlaşdı. Onlar da pilotu təhdid etdilər və aparıb bunları Ağdamə tökü dedilər. Pilotun pəncərəsi açıq olduğundan onların danışqları ayndıca eşidildi.

Bir xeyli çənə - boğazdan sonra xeyli gözlədik. Dedilər Ağdamə qayıdaqçıq. Artıq qaranlıq düşmüşdü. Vertolyotun illüminatorundan qara rəngdən başqa heç nə görünmürdü. Amma nədənsə uçası olmadıq. Pilotlar hələ də çənə - boğazda idilər.

Bizi tələm - tələsik vertolyotdan yərə tökdülər. Ləp yanımızda "İkarus" markalı avtobuslar dayanmışdı. Avtobuslara mindik. Dedilər Ağdamə qayıdırısmız.

Eldar məndən küsübümüş kimi 3 - 4 sırə məndən o yana yanpörtü oturmuşdu. Biz Xocalıdan uçanda Eldar: "heç düz etmədin, axı, yoldaşlara nə cavab veracəyəm", - deyə üstüma qışkırdı. Birinci dəfə idi ki, ondan belə hərəkat göründüm. Mən ona orada biza kim höyan duracaq, bizi yerbəyər elə sonra qayıdarsan cavabını vermişdim. Hiss edirdim ki, o, Gəncədəki adamların səhbatını olduğu kimi eşitməmişdi. Gəncədə qoluna qırmızı bağlayan hömin o iki nəfər mülki şəxs, sürücünün "bəs bu adamları hara aparım"? - sualına.

— Nə bilim, hansı cəhənnəmə aparırsan, apar - cavabını vermişdi.

İlk dəfə mən daxılən onda sindim. 1988-ci iləndən başlayaraq ermənilərlə üz - üzə dayansaq da, günlərə yeməyə bir şeyimiz olmasa da, inciməmişdim. Heç erməni tohqırıları da bu qədər acı olmamışdı. Bilirdik ki, erməni düşməndə. Düşməndən də bundan artıq heç nə gözləmək olmaz.

Axı bunlar özümüzünkü idi. Axı biz erməni caynağından qaçıb burası panah gatırımdık.

Bu xəyallar içində ikən Ağdamə goldik. Göyda fırlanan pərlərin səsinə oxşar "İkarus" motoru sakitləşib dayandı. Qapılıarı açıdlar. Aşağı qaranlıq, həm də soyuq idi. Camaat töküldü. Bizi üç - dörd nəfər mülki şəxs qarşılıdı. Onlardan biri "Gəncə niyə bu camaati qəbul eləmədi?" - deyə sürücüyə müraciət etdi. Sürücü: "Gəncədə kim var idi ki, cəmi iki nəfər cəbhaçı gəldi, onlar da niyə durmadılar", - cavabını verdi.

Bizi qarşılanın üzünü tük basmış oğlan Gəncədəki o iki şəxsin ünvanına bir yağılı söyüş işlətdi.

Deyəsən, rənglər daha da tündləşirdi. Deyəsən, hələ Daşbuqlaqda ikən atamın söylədiyi "Vallah, bu hökumət yoxdu, Heydər golməsə düzələn deyil" fikri tam haqli imiş. Atam Heydər deyəndə Heydər Əliyevi nəzərdə tuturdu. Hələ onda 1989 - cu il

idi. İndi açıq – aydın hiss etdim ki, ölkədə nə hakimiyət, nə də qayda - qanun var. Biza yiyə duran, sahib çıxan yox idi. Bizi qarşılanınlar da Ağdam xalq cəbhəsinin uşaqları imiş. Faktiki olaraq hökumət yox idi. Geca biza heç kimin sahib durmadığını görüb, hərə bir tərəfə üz tutdu. Kimi qohumlarıgilə, kimi dost – tanış evinə yol aldı. Mən də Rövşəni və Eldarı götürüb Ağdamın kəndində olan evimə, balaca daxmama yol aldım”.

Bu yerdə Şövkət xanının üzünün ifadəsi dəyişir. Hiss edirəm ki, onun səsinin tonunda aşağı – yuxarı titrəmələr var. Əvvəldən Şövkət bacı ilə vədələşdiyimiz kimi onun şəxsi həyatı ilə əlaqədar suallar vermirəm. Fikirləşirəm ki, bu məqamda o, özü nəyisə söyləyəcək. Yaddaş düyünçəsinin qurdalanı Şövkət üzümə baxır. Sənki “o daxma haqqında sual ver”, - demək istəyir. Yox, mən şərtimizə əməl edirəm. Məndən sağ tərəfdəki pəncərədən görünən qonşu yataqxananın bomboz sıfatında “baxımlı” bir bomboz yer tapıram. Barmaqlarım diktafonun əyləc düşməsini “stop” vəziyyətindən çıxarırm. Bunu hiss edibmiş kimi o yenə söhbətinə davam etdirir:

— “Hə qardaş, vallah, sizin yanınızda bu mövzudan danışmaq çətindi. Anamdan da üzr istayıram. Sizə söyləmişdim axı. Mənim ailə həyatım yaxşı gətirmədi. Yoldaşım Ağcabədən idi. Qohum idik. Rövşənin atası ilə mənim ömrü yolumuz tez ayrıldı. Elə onda tikmişdim bu daxmanı. Sonra burada da tək gəlin xeyləğinin yaşamasını özümə siqışdırımayb qayitmışdım Daşbulagə. Atamgilin yanına. Rövşən da Daşbulagda dünyaya gəlib.

Fevralın 13 – ü gecəsini birtəhər bu daxmada daldalandıq. Soyuq idi. Odun – ocaq yox idi. Əslində bu qamış daxmada daldalanası bir şey yox idi. İstilik yox, yatacaq üçün heç nə yox idi. Köhnədən qalan nə var idisə, onları bir yera yiğib Rövşəni bürdüüm. Eldarla mən səhəri dirigözü açdıq.

Səhər Eldar vəziyyəti öyrənmək üçün Ağdamə getdi. O, axşama yaxın qayıtdı. Vəziyyəti mənə izah etdi ki, Ağdamda hökumət yoxdu. Bizimlə galənlər yığılıblar Ağdam məscidinə. Onlara yiya çıxan yoxdur.

Eldar söylədi ki, əslində Xocalının vəziyyətini dinləmək istəmirlər. Xalq cəbhəsinin uşaqlarından başqa söz soruşası bir adam yoxdur. Onlar da Ağdamı qoruyurlar. Xocalıya işə getmək mümkün deyil, heç fikirləri də yoxdur.

Eldara qulaq asandan sonra, doğrudan da, biza Tanrıdan başqa heç kimin sahib çıxmayaçığına əmin oldum. Eldara deməsəm də, artıq Xocalıda qalanlardan əlimi üzümüzdüüm. Atamı, anamı, Elmanı, orada qalan qohum - əqrəbəni, bir sözlə, bütün xocalıları hakimiyət yoluնun qurbanı hesab edirdim.

Dütü, lap təəssüflənirdim onların orada qalmalarına. Eldarın işə bircə dərdi – səri var idi. Xocalıya – döyüş dostlarının yanına qayıtməq. Bu işə mümkün deyildi.

Uçuq – sökük daxmamda bir neçə gün daldalandıq. Eldar hər gün Ağdamə gedir, eyni xəbərlərə qayıdır. Ağdamda qarışılıqlı, əhalinin çoxu köçüb. Şəhəri beş – altı silahlı dəstə qoruyur. Gah deyirdi ki, asas qüvvə Ala Yaqubun dəstəsidi, gah söyləyirdi ki, yox əsas güc Allahverdiadır, gah da nə bilim ki, kimdə. Mənsə bilirdim ki, qüvvələr parçalanıbsa, deməli, zəiflik.

Mən Eldardan an çox Xocalı ilə bağlı xəbərlər gözləyirdim. Belə xəbərlər də var idi. Məlum faciədən iki gün qabaq Eldar çox şad qayıtdı. Evə girən kimi dedi ki, bəs ayın 26 – da bizimkilər Xocalıya hücum edəcək. Əsgəran yoluunu açacaqlar. Eldar söylədi ki, Ağdamda xalq cəbhəsinin binasında belə deyirlər. Deyirlər ki, Tamerlan Qarayev deyib ki, fevralın 26 – da sahər çayımı Xocalıda içəcəyəm. Yaxşı içdi, təpələrinə dəysin onların çayı” ...

Şövkət bacı qonşuya qaxıncı edilmiş kimi əlləri ilə havada işarə cızdı. Nitqi kəsildi. Bu yerdə Elman Şövkətə, Şövkət işə Qarətel xalaya baxırdı. Sənki biri – birinə “sən davam et”, söyləmək istayırdılar.

Qarətel xala dillənəsi oldu.

Əsirlikdə

Nurani ağbirçayın çöhrasındaki işq sozaldı. Üzünü divarda əri ilə birlikdə olan böyüdülmüş şəklə tutdu. Sanki bildiklərini şəkər söyləyirdi.

— “Eh, düz iyirmi ildir ki, elə mən hər gecəni Xocalıda yaşayıram. (İstəyirəm düzəliş edəm ki, on doqquz ildi bu tarix. Fikirləşirəm ki, yaxşı düşməz — V.A.) Toba (tövbə - V.A.) elə Məhərrəmlə birlikdə. Hə də hər gecə Xocaltı ilə yatır, Xocaltı ilə ayılırəm. Yuxumdan çıxmır ki? Gözlərimi yuman kimi o yerlər galır durur gözlərimin qabağında.

Fevralın 24 - də vəziyyət lap çatınləşdi. Məhərrəm təsərrüfatı özbaşına buraxıb eva golmişdi. O, ermənilərin hər tərəfdən Xocalını üzük qaşı kimi mühasirəyə aldıqlarını söylədi. Elmanı soruşdu. Mən onun iki gündür ki, eva gəlmədiyini söylədim. O, əyin - başını dəyişib yenidən evdən çıxməq istədi. Mən çox yalvardım ki, getməsin. Kişi heç nədən qorxmağımı, bir şey olsa, tez eva gələcəyini bildirdi. Doğrudan da, bizim təsərrüfat tikililərimiz evimizdən 250- 300 metr məsafədə yerləşirdi. Təsərrüfatla bizim aramızda qonşu evlər yerləşirdi. Bu evlərdə yaşayanların əksəriyyəti isə məhsəti türkləri idi. 1988 - ci ildə Özbəkistandan gəlmisdirler.

Həmin gün evdə çörək olmadıqından, o özü ilə heç nə aparmadı. Artıq şəhərdə 10 gündən çox idi ki, əsl achiq başlanmışdı. Xocalını çörəkə təmin edən bir çörəkxana var idi. Bu çörək sexi də un, işq, qaz, yanacaq olmadıqından iki aydan yuxarı idi ki, işləmirdi. Elman mülliimin tapşırığı ilə gotirilən unlar sexda yoğrular, hazır xəmir isə evlərə verilirdi. Kimisi evdə sacda, kimisi elə çör - çöp yandırıldığı ocaqda lavaş, sacəppəyi bişirirdi. Bəzən sexda vedrəyə və ya ləyənə yiğilan xəmir evə çatınca aşib - daşar, yera töküldərdi. Xəmir acıdığını zaman həcmi çoxalır axı.

Mən artıq hiss edirdim ki, daha sondur. Çünkü Elman üç günü idi ki, evə dəymirdi. Dəməli, onlar daha postu dayışmirdilər. Eləcə postda qalırdılar.

Qonum - qonşuda qalanlar da kiməsiz qocalar, qadınlar idi. Ermənilər şəhəri atəşə tutan kimi hamı qonşunun evinin zirzəmisinə doluşur, atışma qurtarınca orada qalırdıq. Zirzəmiya qaçanların hamısı qadınlar və uşaqlar idi. Cəmi iki - üç nəfər 70-80 yaşlı qoca kişi var idi. Bu hal demək olar ki, hər gün dəfələrlə təkrar olunurdu.

Həmin gecə isə sanki yerlə - gəy birləşmişdi. Elə bil hər şey üstüməzə gəlirdi. Günbatandan hiss olunurdu ki, şəhərin ətrafında texnikaların işqları əvvəlki günlərə nisbətən daha çox hərəkət edir. Həm də postlardan xəbər yox idi.

Atışma fevralın 25 - i gecə saat 11 - də başlandı. Vaxt məshhüm bir qədər qeyri - daqıq ola bilər. Amma, hər haldə 10 - 15 dəqiqə fərqli mümkündür. Hiss etdi ki, şəhərin üstüna gurultu və işq seli gəlir. Yox, bu hər günküna bənzəmirdi. Qonşular bir - birini səsləyib yənə doluşduq zirzəmiya. Yan - yörəmizdə mərmişlər partlayır, gurultu ilə texnikalar yaxınlaşırırdı. Yerin altında olsaq da bilinirdi ki, bizimkilar bu qüvvənin qabağında tab gətirmirlər. Ətrafi lərzəyə salan texnika səsi, top və pulemyot atışları artıq şəhərin içərilərinə uzanırdı.

Bizimlə zirzəmiya girən iki qoca kişi də var idi. Onların yaşı yetmişdən çox olardı. Zeynal da, Novruz da qonşumuz idi. Əslində onlar yaxın həndəvərdə uşaqlara və qadınlara sahib duran yeganə kişilər idi. Qalan hamı şəhərin müdafiəsində idi. Onsuz da şəhərdə qalanların sayı az, onların da əksəriyyətinin silahı yox idi.

Yaxınlıqdə rus və erməni dillərində danişan əşqərlər dolaşırırdılar. Ətraf zil qarənlək olduğundan zirzəminin balaca nəfəsliyindən yalnız söyüş və töhəqirərlərə dolu səslər eşidirdik. Heç kim qimildənmirdi. Soyuq olsa da, 70 - 80 nəfərin sığındığı zirzəmi əsl daldalanacaq idi. Gecəni böyük təşviş içərisində keçirdik.

İnanın mənə, 1992-ci ilin fevralın 25-də batan günəş 26-sı sahər sanki doğmaq istəmirdi. Elə bil Günsər də yerdən kürməydi. Səhər alatoranda nəfəsləkdan baxanda bizi dohşat bürdü. Yaxındıñ evlərin bəzisi yanmış, bəzisi də dağılmışdı. Salamat qalan evlər tək – tək idi. Məhərrəmdən, Elmandan nigaran idim. Yegana arzum onları sağ görmək idi. Şəhərdən yənə atışma səsleri eşidilir, nəfəsləkdan erməni əsgərlərinin yaxınlıqdakı evləri qarət etdikləri aydınca görünürdü. Artıq hava işıqlaşırıdı.

Zeynal kişi ilə Novruz vəziyyəti öyrənmək üçün zirzəminin qapısını ustufca açıb, çələ boyandılar. Onlar geriya - biza baxıb başlarının işarəsi ilə bayırı göstərdilər. Başa düşkü ki, onlar vəziyyəti öyrənmək üçün zirzəmini tərk etmək istayırlar. Haminin nigaran baxışları bu iki qocaya dikildi. Yəni tez qayıldı.

Novruz qabaqda Zeynal da onun arxasında zirzəmidən yerin üstüna uzanan cəmi 5 "mərtəbə"dən ibarət olan pilləkəni qalxdılar. Aşağıdan yuxarı nəzərlərimiz iki qocaya diklənmişdi. Yazıqlar heç ayaq üsta dayanmadılar. Sonuncu pilləkəndə görünən kimi avtomat şəqqılıtı eşidildi. Zirzəminin qapısı açıq olduğundan hər şey aydınca görünürdü. Avtomat atəsi ilə birləşdə çıxışda dalbadal iki qumbara da partladı. Qocalar heç qırmızıdanmadılar da. Hər ikisi köklü qovaq kimi yera sərildilər. Bütən qapını örtdü. Son demə, ermənilər lap yaxında imişlər. Artıq sahər saat altı olardı.

Saqqlı ermənilər zirzəminin girişini kəsirdilər və: "ey türklər, çıxın bayıra", - deyə qışqırdılar. İçəridikilərin hamisi qadınlar, uşaqlar olduğundan onlara müqavimət göstərəsi heç kim yox idi. Hə, ilk dəfə orada Allahdan özümə ölüm dilədim. Ürəyimdə fikirləşdim ki, erməni asırılıyindənə ölüm yaxşıdır.

Zirzəminin girişində bir dəstə əli avtomatlı saqqallı erməni dayanmışdı. Onlar deyib – gülür, aradabir bizim ünvanımıza yağlı söyüslər işlədirdilər. Mən aşağıdan bu söyüslərin müqabilində onlara layiqli cavab verdim. Qışqırdım ki, siz bütün bunlara görə öz layiqli cavabınızı alacaqsınız. Zirzəminin girişində olduğumdan onlara üzbüüz idim. Ermənilərdən biri hirsə avtomatını mənə

tuşladı. Yanındaki erməni "ara, olmaz, onlar biza sağ lazımdır", - deyib, silahın altından topik vurdur. Silah şəqqildədi, güllələr yuxarı, evin divarlarına dəydi. Zirzəminin çıxış pilləkəninə divardan güllələrin qopardığı suvaq qırıntıları töküldü. Ürəyimdə silahı yuxarı tuşlayan erməni qınadı. Son demə belə ölmək çox asan imiş. Əsl müsibət qabaqdaymış. Qapını kəsdi, erməni quldurları bir – bir içəridən çıxmışımızı əmr etdilər. Ermənilər pilləkənin çıxışına bir boş vedrə qoydular. Zirzəmidən çıxan hər bir kəsə üstümüzə olsalar vedrəyə tutlamışı əmr etdilər. Artıq bütün qız – gəlin vərdiş etmişdi ki, zirzəmiyə qaçanda qızıl – zinat əşyalarını, evdəki ehtiyat pulumuzu və sənədlərimizi bir dütünçəyə büküb götürək. Elə günər olmuşdu ki, biz məhsəti türkə olun bu qonşunun zirzəmisinə üç – dörd dəfə doluşub, atışma kəsəndən sonra geri qayıtmışdıq. Amma, deyəsan, bu sonuncu idi.

Pilləkənin başında 10-15 nəfər erməni silahlısi dayanmışdı. Əvvəl biz 5 nəfər qadın yuxarı çıxdıq. Onlar üstümüzə olsalar qoyulmuş vedrəyə atıldıqdan sonra üstümüzü axtardılar. Səhər tezdən olduğundan kəskin spirt iyi ətrafdə aydına hiss olunurdu. Quldur ermənilərin horəkətləri də onların kefli olduqlarını təsdiqləyirdi. Qısa vaxtda vedrə qızıl bəzək əşyaları ilə doldu. Bir erməni isə vedrəyə atılan sənədləri ayrıca toplaydırdı. Zirzəmidə olan əlliya yaxın adamın hamisi çıxandan sonra bizi şəhərin kənarına göttirdilər. Burada bizi ələsilahlı erməni əsgərləri qoruyurdu. Saat doqquza qədər taxminən 20-30 nəfəri də şəhərin müxtalif torəflərindən gətirib biza qatdırılar. Gətirilənlərin əksəriyyəti qocalar və qadınlar idi. Tək – tək uşaqlar da var idi. Hava soyuq olduğundan dışımız dışımıza dəyirdi. Şaxta qılınc kimi kəsirdi. Hamimizi bir hərbi yük maşınına mindirib Xankəndinə göttirdilər. Bir böyük həyatda yera töküldüşük. Bir qarabağlı kimi mən şəhəri yaxşı tanıyırdım. Bura tikinti trestinin həyəti idi. Ətrafdə anbarlar var idi.

Həyatda bizi bir erməni qızının rəhbərlik etdiyi dəstəyə təhvil verdilər. Qulağımızla eşitdik. Öldürməkdən başqa nə istəsəniz

etmək olar. Bu təhvil verənlərin təhvil alanlara tapşırığı idi. Hərbi paltarda olan dəstə başçısı Janna bizi anbarlardan birinə salmağı əmr etdi. Hərbi mundirdə olan bu qızda əsl vəhşi siması var idi. O, bizi təpikləməkdən və söyməkdən sanki həzz alırdı. Söyüş söyməkdə dünyanın ən tərbiyəsizləri belə Janna ilə yarışa bilməzdilər. Həm də silahlı ermənilər onun əmirlərinə müticəsinə əmlə edir, öz aralarında komandir deyə çağırıldılardılar. Bu kobud erməni qızı arada özünükülləri də yağı söyüslərə qonaq edirdi.

Bizi anbara yığandan cəmi 10 - 15 daqıqə sonra Janna əlində avtomat tutmuş iki erməni əsgərlər gəldi. Xocalıda kimlərin qaldığını soruşdu.

Axşamdan sonra heç nadən xəbərimiz olmadığını söylədik. Janna içəriyə nəzər saldı və qonşu məhsəti türkünün 12 - 13 yaşlı oğlunu yanına çağırıldı. O, ermənicə: "gedin bu oğlanla axtarın", - əmərini verdi. Mən erməni dilini bildiyim üçün başa düşdüm ki, ermənilər biza inanırlar. Odur ki, kənddəki evlərimizdə axtarış aparmağı qərara almışdır.

Erməni əsgərləri oğlani da götürüb çıxdılar. Aparılan məhsəti türkünün sağlığı daha geri qayıtmadı. Janna da əlüstü üşyini soyutmaq üçün yaxınlığında olanlara beş - altı təpik vurub çıxdı. Onu ayağında əsgər çökəmələri olduğundan hər təpikdən sonra zərbə almış qadınlardan iniltili bir səs çıxdı. Lənət göləsan belə qadın.

Janna nəinki əsirləri, bəzən yanında olan əsgərləri də təpik və ya yumruğa pay edir, onlara da pis - pis söyüslər söyürdü. Hiss olunurdu ki, erməni qızı Jannadan hər cür vəhşilik gözləmək olar. Elə belə də oldu. Cəmi bir - iki saatdan sonra bir ailənin üzvü olan iki qadını və iki sağa apardılar. Onlar geri qayıtmadılar.

Bizim məhəllədə yaşayan 12 - 13 yaşlı məhsəti türkü olan başqa bir oğlan da bizimlə əsir düşmüşdü. Bu dəstə onu çağırıldılar. Oğlan təxminən üç saatdan sonra qayıtdı. Qapını açıb onun arxasından təpiklə vurub içəri atıldılar. Oğlan özüne gələn kimi onu sorğu - suala tutduq. O, bildirdi ki, onu bələdçi kimi Xocaliya aparıblarmış. Salamat qalan evləri axtarmışılar. Oğlan söylədi ki,

ermənilər evlərdə qalan salamat nə varsa, hamisini qarət etmişlər. Bir neçə nəfər qaça bilməyən qoca qarılırı işə elə evlərdən güllalayıb, sonra da həmin evləri yandırırdılar. O bildirdi ki, ondan sorusuruşular ki, əsir düşənlərin içərisində döyüşü aılalardından olanlar var mı? Oğlan bu suala mənfi cavab verdiyindən onu vəhşicəsinə döymüşdülər. Bunu onun üz - gözündəki qaraqançılardan daha aydın göstərirdi.

Ermənilər hamını iki - iki, üç - üç aparıb xeyli vaxtdan sonra geri qayıtarırdılar. Gedib qayıdanlar bildirdilər ki, onları siyahıya alır, sənədləri orada olmayanların kimliyini dəqiqləşdirirlər. Amma heç kimin başını da sığallamırlar. Təhqir və döyülmələr də öz yerində.

Məni də iki qadınla dindirmək üçün apardılar. Bu əslində dündirmə yox, işgəncə otağı idi. Erməni əsgərlər ən yaxşı halda bizi təpiklə döyürdülər. Rezin dəyənəklərin, armatur parçalarının yeri indi də sizildədir. Onlar açıqca bildirirdilər ki, sizin hamınızı öldürürəcəyik. Əslində bizim şoxumuz bu ölümü könlüllü arzulayırdıq. Belə alçaldılıb yaşamaqdansa, ölmək daha şərəflidir.

Axşama yaxın gözönülmədən vəziyyət dəyişdi. Janna yanında beş - altı nəfər əsgərlər gəldi. Bildirdi ki, fikriniz dəyişdi. Sizi öldürməyəcəyik. Hamınız erməni meyitləri ilə döyişmək istəyirik. Amma o meyitlərin başını sizinkilər kəsib. Ona görə də gərkidir ki, sizlərdən də bir neçə nəfərin başını kəsək. Düzü vəhşi erməni ifritanın insan başı kəsmək haqqında belə soyuqşanlı danişması məni bu gün də heyətləndirir. Elə bu sabəbdən də ona qadın deməyə dilim galmir. Janna öz hökmüntü dedi və getdi. Axşama yaxın içimzdə olan dörd nəfər yeniyetmə oğlan getdi və qayıtmadı. Mən ermənicə bilirdim. Gecə düşdüründən beton döşəmənin üstündə oturmaq və mürkülamak mümkün deyildi. Anbarın pəncərəsindən çöldəki danişqları aydınca eşidirdik.

Ermənilərin söhbətindən başa düşüldü ki, bizi döyişəcəklər. Aparılan cavan oğlanların işə hansısa erməninin qəbrinin üstə başlarını kəsiblər.

Fevralın 27 – də bir neçə nəfəri də haradansa tapıb gətirdilər. Yarıdonmuş vəziyyətdə olan bu qadınlar meşədə əsir düşdüklərini biza başa sala bildilər. Artıq anbarda 80 nəfərə yaxın adam var idi. Hamısı da qocalar, qadınlar və uşaqlar. Erməni əsgərlər döyməkdən və söyməkdən çəkinmirdilər.

Günortadan sonra Janna yenə hardansa peydə oldu. Əsgərlərə bildirdi ki, daha əsirləri öldürmək olmaz. Çünkü onlar biza sağ lazımdır. O hamə də bildirdi ki, guya Azərbaycan tərəfi bizi qəbul etmək istəmir. Bilirdik ki, bu Jannanın uydurmasıdır.

Həmin gecəni də birtəhər keçirdik. Soyuq bizi kəsirdi. Çoxunun döyülməkdən üz – gözü də qançır idi.

Fevralın 28 – də sahər bizi bir – bir sayıb yenidən üstü açıq yük maşınına doldurdular. Yenə dəstəyə Janna başçılıq edirdi. Xankəndini tərk edəndə maşınlar istiqaməti Əsgəran tərəfə götürdülər. Yük maşınınından irəlidi bir "UAZ" markalı maşın da hərəkət edirdi. Üstü brezent örtüklü maşında Janna və daha iki nəfər hərbi paltaçı erməni oylamışdı.

Günortaya yaxın bizi Əsgərlərin Ağdam arasındaki bir posta gətirdilər. Maşından töküldükdən. Əslində çoxumuzun yeriməyə taqacı yox idi. Çoxlarının al – ayağını şaxta vurmaş, bəziləri döyülməkdən heydan düşmüş, bəziləri də yaralı idi. Irəlidi bir dəstə silahlı, bir neçə də maşın görünürdü. Janna bir neçə silahlı ilə irəli getdi. Qarşı tərəfdən də dörd nəfər biza sari irəliliyi. Onlar görüşdülər. Təxminən on – on beş dəqiqə çəkən səhbətdən sonra qarşı tərəfdən brezent örtüyə bükülü iki meyit gətirib bizi gətirən hərbi yük maşınınına qoydular. Janna onu müşayiət edən hərbiçilərlə yanımıza qayıtdı. O, biza elan etdi ki, sizi AXC – nın batalyonu ilə aparılan danışqlara uyğun olaraq dörd ərmanı meyiti ilə dəyişirik. Sonra bizi iki – iki qarşı tərəfə təhvil verdilər. Hər birimizin əsir düşərkən əlimizdən alınan sonadları də burada idi. Əlimizdən alınıb vedrəyə yiğilən qızıllardan və puldan isə xəbər olmadı. Düzü, o anda heç bunu fikirləşmədik də. Amma indi fikirləşirəm ki, ərmanılər ham qəsəbkar, ham də talançıdırular. Yalanlılıq isə həzavalların alın yazarıdır.

Bizi hökumət nümayəndələrinə yox, o vaxtlar Ağdamda çox məşhur olan AXC batalyonunun komandiri Allahverdi Bağırova təhvil verdilər. Günortadan sonra bütün dəyişilənləri AXC – nın Ağdamdakı binasına gətirdilər".

Qaratel xala fasılə edir, bayaqdan bəri gözlərini zillədiyi nöqtədən baxışlarını ayıır. Şövkət tərəf baxır. Sənki soruşmaq istəyir ki, heç nəyi unutmadım ki? Mən isə onun nitqinin qəfildən kəsilməsini başına götürilən oyunların ağırli və acı olması ilə əlaqələndirirəm.

Giley

Qaratel xalanın on adı detalları belə xirdəlaması üçün kanarda oturan Şövkət xanım sənki onun yaddaş boxçusunu avzə edirdi. Bəzən günləri, bəzən ayları, bəzən də illəri dəqiqləşdirirdi. Amma bu dəfə o, özü danişmaga başladı. O, kiminləşə savaşacaqmış kimi hirsə səsləndi:

— "AXC batalyonu əsirləri dəyişib neyəldi ki? Həmin gün indiki kimi yadımdadır. Ağdamda vay – şivən idi. Hami hələ də dağlardan, meşələrdən təpişən meyitləri basdırmaqla məşğul idi. Nə qədər kədərli olsa da, hər təpişən meyit kiməsə təsəlli olurdu. Aman Allah, meyitdən də təsəlli olmamış?

Anamgil dəyişilən günü hamı kimi mən də bu hadisədən xeyli sevindim. Zarafat deyildi, erməni əsirliyindən sağ – salamat çıxmışdılar.

Düzdü, sonra məlum oldu ki, bu yazıqlar döyülməkdən gömgögə olublar. Çoxlarının al – qolu sindirilib, əksoriiyyətin isə al və ya ayaqlarını şaxta vurmaşdı. Eldarla mən də xeyli adamın əsirlikdən xilas edildiyini eşidib, soraqlaşa – soraqlaşa gəlib çıxdıq AXC - nın Ağdam şöbəsinin binasına.

Günbatana yaxın idi. Binada sakitlik hökm süründü. Koridorun yarıqaranlıq işığında bir tərəfdə oturmuş üç nəfər qadın gördük. Onlara yaxınlaşış bu gün dəyişdirilən əsirləri sorusduq.

Məlum oldu ki, bu üç qadın da dəyişilən əsirlərdəndir. Qadınlar söylədilər ki, elə üç – dörd saatdı burada oturublar, heç kas onlarla maraqlanmır. Öyrəndik ki, erməni əsirliyindən xilas olanların bir hissəsinə hakim müayinəsindən keçirmək üçün aparıblar.

Üz tutduq yaxınlıqdakı uşaq xəstəxanasına. Bəxtimizdən anamı və daha dörd qadını burada tapdıq. Onlar uşaq xəstəxanasının girişində qoyulmuş siniq – sökük stillarda oturub gözləyirdilər. Anam bizi görən kimi qalxıb hər ikimizi qucaqladı. Onun həmin anki hönkürtüsü indi də yadimdadır.

Biz anamın sağ – salamat olduğunu görüb allaha şükür etdik. Anam səbirsizliklə atamı soruşdu. Biz ondan xəbərimiz olmadığını söylədik. Anamın soyuqdan alları göyərmişdi. Uşaq xəstəxanasında olan tibb bacılarından vəziyyəti öyrəndik. Onlar biza izah etdilər ki, yaxşısı budur aparıb xəstənizi özünüz müayinə etdirin. Onsun da axşamdır, yəqin ki, həkimlər daha galmayacak. Elə də etdik.

Anamı axşam mənim daxmama qayıtdıq. Anam əsirlikdən xilas olduğuna sanki heç sevinmirdi. Başlarına gətirilən müsibətləri söhbət edəndən sonra, “kaş elə orada mən də ölüydüm, Məhərrəmsiz neynirəm bu hayatı”, – dedi.

Düzü, anamın qatı fikir söyləməsi məni də daxilən narazi saldı. Fikrimizi isə belə ifadə etdik:

— Səbirli ol, ay ana, yəqin atam da gəlib çıxar.

Anam isə ürəyinə daman qara fikri biza söylədi. Həmin gecəni yatmadıq. Yatası yermi var id? Səhər açılan kimi Ağdamə getdik. Hami Ağdamda məscidin həyətinə toplaşmışdı. Getsin o günlər, gəlməsin. Allah, o nə müsibət idi. Xocalıdan qaçan dinc sakinlər necə divan tutmuşdu bu əclaflar. Başı kəsilən, gözləri oyulan, qolları, ayaqları, qulaqları kəsilən, eyvbəcər hala salınan meyitlər. Uşaq, qadın, qoca, əlil meyitləri. Heç kimlə işi olmayan dinc Xocalı sakinlərinin təhqir olunmuş meyitləri idi bunlar. Bütün Ağdam ağlayırdı.

Gələn meyitləri siyahıya alır, müsəlman qaydasında dəfn üçün hazırlayırdılar.

Elmanla da burada görüşdük. O da başqları kimi dağa – dərəyə sapılmış meyitləri daşıyb gətirənlər arasında idi. Düzü, ürəyimdə Elmani sağ gördüyümə sevindim. Elman da bizdən atamı soruşdu. Atamdan isə heç bir xəbər yox idi”.

Köçkünlük

Dünyada hər kəsin öz yurdur, öz vətəni var. Vətən böyük məshumdu. Sərhədləri, böyük – böyük şəhərləri, kəndləri – obaları dağlarda, aranda yerləşən böyük bir arazi. Bu vətən adlı arazidə də hərənin öz obası, öz yurdur.

Onların da vətəni Azərbaycan, yurd yerləri isə Xocalıdır. İndi həsrətinə çatınlılıkla dözdüyümüz qədim Azərbaycan yurdur.

Eləcə tarixən kiçik bir yurd yeri olan Xocalı obasının tarixi çox qədimdir. İyirminci yüzilliyin sonunda isə onun taleyinə böyümək, yenidən qurulmaq yazıldı. Şəhər oldu, sakinləri artı, gedişli – gəlişli oldu. Elə o illər həm də bu şəhərin taleyinə müharibə, qan – qada yazılı. Illərlə bu yurdun, bu torpağın havasını udan, suyunu içib, naz – nematlarından istifadə edən ermənilər döñük çıxdılar. Döñük çıxmış azməs kimi illər boyu birgə yaşadıqları torpaq sahiblərinə güllə atıldılar. Duz – çörayı tapdadılar. Sanki bu millat, əslində millat yox, soyu – kökü məlum olmayan, qaraçı xislətlili, kişiləri qeyrətsiz, qadınları əxlaqsız doğulan bu sürü şor – böhtən danışmaq, şorlamak, ləkələmək üçün doğulmuşdur. Hər birisi xəyanət və ikiyüzlülük simvolu, yaltaqlıq mütəcəssəməsi olan ermənilər həm də əslində ən aciz adamlardır.

Köçkünlərin həyatından yeno Şövkət bacı danışır:

— “Eləcə hər gün Ağdamda gətirilən meyitlərin sorağı ilə ora - buraya vurnuxur, əsirlikdən salamat çıxanları axtarıb tapır, hamidən atamı soruşurduq. Kişini elə bil yer udmuşdu, gördüm deyən yox idi. Artıq bir neçə gün keçəndən sonra ölönləri dəfn etdilər deyə ara sakitləşdi. Torpaq üzü soyuqdur axı. Ağdamda, Naftalandə, Gəncədə olan xocalılar ismaric etdik. Bəlkə, atamı görən olub, onun ölüsündən, ya dirisindən xəbər soraqladıq. Gördüm deyən olmadı. Elmangıl hər gün səhərdən-axşama qədər vurnuxurdular.

Nə xeyri? Hökumət adamları issa heç kimi dirləmək istəmirdilər. Bircə Elman Məmmədov bizi dirləyir, ürək - dirək verirdi.

Aradan iki həftəyə yaxın vaxt keçmişdi. Daha Xocalıdan soraq yox idi. Xocalıları müxtəlif rayonlarda yerləşdirmişdilər. Biz qalmışdıq ortalıqda. Oturub fikirləşdik. Hələ biz Daşbulaqda yaşayarkən Kürdəmir rayonu nümayəndələrinin biza göstərdiyi köməyi hiss etmişdik. Qərara göldik ki, heç kimlə məsləhətləşmədən gedək Kürdəmira. Orada məskunlaşaq. Elə də etdik. Əynimizdəki pal-paltardan başqa daşınası bir şeyimiz yox idi. Əvvəldə də demmişdim. Kürdəmirdə bizi öz adamları kimi qarşıladılar. Bu gün də biz bu camaatdan yerdən göya qədər razıyiq. Köckünlük böyük darddi, qardaş. Sonunu bilmirsən axtı. Elə hey gözləyirsən ki, yurduna nə vaxt qayıdaqçasan. Gözləyirsən ki, yaxınlarına nə vaxt qovuşacaqçasan. İtkinlərin nə vaxt təpilib, heç olmazsa torpağa tapşırılacaq ki, rahatlaşan. Hə, hə belə məqamlarda onların ölümü ilə də barışmaq olur. Ölüm də bir təsəllidir.

Amma atam ölməyiib. İnanıram ki, o sağdır. Mənim inamımı issa Allahım verib Allah da ondan bir xəbər yetirir."

Şövkətin gözlərindən bir cüt yaş gilələri yanağı boyu yuvarlanır. Daha danışması üçün israr etmirəm. Yenə otağı törk edir. Qayıdanda hiss edirəm ki, doyuncu ağlayıb. Daha sakitdir. Bir tərəfdə oturub sakitcə qulaq asır.

Elman dillənir:

- "Bilərsiz adam gərək naşükür olmasın. Qismətimiz, taleyimiz belə yazılıb. Neyləmək olar ki? Ən böyük istəyim atamı tapmaq, ən böyük arzum issa Qarabağ uğurunda döyüşlərdə şəhid olmaqdır. Daha bezmışam gözləməkdən. Hər gecə yuxuma Xocalı girir. Hər gecə Daşbulaqda oluram. Uşaq xəyallarımı təzələyirəm. Səhər ayılırəm ki, yenə gördüyüüm yuxu imis. Düzü, yuxulardan da bezmışam. Na qədər yuxuya ovunmaq olar ki? Bircə atamı tapsayıd..."

Elmana baxıram, daha onun da danışmaq fikri yoxdur. Sakitə soyumuş çay stəkanını barmaqları arasında fırladır.

Xocalı meyitləri.

Düzü, ifadəni oxuyanda ilk əvvəl əsəbiləşdim. Əsəbiləşdim ki, müqayisə etmək, nəyisə förləndirmək üçün, görəsan, başqa bir nümunə göstərmək olmazdım. Yenidən oxudum, gördüm ki, yox eləcə meyitlər yox, üstündən tank keçmiş meyitlərdən söhbət gedir.

Mən faciadən ötən 19 ildən çox dövrədə Xocalı faciəsi haqqında xeyli materialları oxumuş, demək olar ki, bu mövzunu ələk-vəlk eləmişdim. Amma tamam başqa mövzulu ədəbiyyatda Xocalı faciəsinin anıldığını bincini dəfə id ki, oxuyurdum.

Mətbədən uzaqlaşmayaq. Bu yazıları işləyərkən əlimə gənc yazıçı Şərif Ağayərin əsərləri keçmişdi. Hərədən onları oxuyurdum. Əslində Şərif o qədər maraqlı yazmışdı ki, bəlkə də, bir hekayəni onuncu dəfə oxuyurdum. Müəllifin qacqın həyatını obrayış şəkildə, hərtərəfli öks etdirməsindən hiss edirdim ki, o özü bu həyatı yaşıyib. Odur ki, yaqın etdim ki, Xocalı dərdi də içindədir. Nə olsun ki, o, Xocalıdan deyil, əsas odur ki, azərbaycanlıdır.

"Mənə elə göldi ki, güləmlə ohvalat danışır" adlı hekayəsində Şərif qəhrəmanın qacqın düşmüş qohumlarının qacqın daxalında yorğun - arğın uyumalarını belə təsvir edir: "Ayağa duran kimi açıq qapıdır daxalın o biri otaqçısında sərənləbmiş-miş-yatan qohumlarına baxdım. Xocalı meyitlərini xatırladırdılar — üstlərindən tank keçmişdi elə bil."

Düzü, Şərif tankı bu meyitlərin üstündən "keçirməsəydi" bir oxucu olaraq inciyordim ondan. Inciyordim, ona görə ki, müqaddəs hesab etdiyim şəhid ruhlarını incidib. Amma yox, incimədim. Ona görə incimədim ki, o bir müəllif olaraq ermənilərin Xocalıda törətdiyi vahşılığı oxucusunun yadına salır. Tank tırtılları altında xinciməlməş meyitləri misal çəkincəkla ən azı oxucusunda düşmən nifrat oyadır, onun tarixi yaddasını təzələyir. Elə ona görə də mən Şərifdən incimədim.

Şərif Ağayarın yaradıcılığı elə bil qəçqin həyatından yoğunlub. Sonra fikirləşdim ki, yaqın, mənim əlimdəki kitabə toplanan yazılar bu mövzudadır. Amma nə dəxl! Hər halda Şərif qəçqinliyi, köckünlüyü olduğu kimi verə bilib. Onun "General" adlı hekayəsində də Xocalı anılıb. Amma bu anma yox, insan ürəyinə sancılan oxdur. Mütləq etdiyim dövrlərdə nə qədər kitab, nə qədər yazı oxuduğumu bilmirəm. Mövzular müxtalif olub. Şən, qəmli, kədərli. Amma nə fərqi var, bədii yazı oxuyanda ürəyimə tikan batlığı olmayıb.

Şərifin "Generalı"nın oxuyanda isə ürəyimə qaratikan batdı. Əvvəl səndi, ağırdı. Qayıdib bir abzas olan həmin hissəni yenidən oxudum. Sonra yənə oxudum. Ağırdan ağladım. Kişi ağlamaz deyirlər. Amma mən ağladım. Xocalını heç vaxt, heç kim hələ ki, belə təsvir edə bilməyib. Həmin abzas belədir: "İnarənin bacısının əsərləri pozulmuşdu. Bayaqdan rabitəsiz cümlələrlə Xocalıya əra gedən İnarənin başına gələnlərdən danişirdi. Əri şəhid olub, üç yaşlı oğluyla qalıbmış yaziq gəlin. Xocalı almanın gecə meşədə oğlunu itirir. Nə qədər çahırlar, qonum — qonşuya qoşulub Ağdama gəlmir. Tək-tənha qayıdib uşağını axtarır. Təsadüfan meytinin üstünə çıxır. Uşaq əvvəl yaralanıb və xeyli iməkləyib. Barmaqlarına tikan batıbmış. Sonra qan itirdiyindən keçinib, İnarə bacısına deymmiş, onu basdırmaq istədim, amma mənə elə gəldi barmaqlarındakı tikənlər qəbirə incidəcək onu, tikənləri bir-bir çıxartdım, sonra dəfn etdim."

İndi bu sətirləri yazanda yənə kövrəldim. Yadıma Ənvər Məmmədxanlıının "Buz heykəl" hekayəsi düşdü. Orda da ana öz övladını atmir, böyük mahəbbətlə onu sinəsinə sıxır, donur.

Şərifin İnarası isə itirdiyi övladını qəbirə qoyarkən onun rahatlığını axtarır. Onun yaralı əllərindəki tikənləri çıxarı.

Axi, körpə qanıyla suvarılan torpaq bizimkidir. O körpə yaralananda, görəsən, nə qışqırıb? Yeri eşə - eşə necə iməkləyib körpə yavru?

Söz tapa bilmirəm. Lənət erməni faşizminə, lənət bu milləti doğan qadına. İnsanı ana doğur. Erməni vəhşilərini doğanlara isə ana demək haramdır.

İnarənin oğlunun faciəli ölmənəni hamımız özümüzünkülsədirməliyik. Uşaqlarımızı, nəvə-nəticələrimizi düşünməliyik bu faciəni oxuyanda. Mənim bu məqamda yadıma ilk nəvəm — dünyaya cəmi üç aylığında vida demiş Vəfa düdü. Yaşasayıd məktəbə gedərdi. Elə bildim o tikanlar mənim Vəfənin barmaqlarına batıb, incidir onu. Odur ki, içimdə çəkdiyimi yazıya köçürdüm, yenidən kövrəldim.

Kövrəlin ey insanlar, İnarənin oğluna kövrəlin! O köməksiz, körpənin yerində özümüzünkülli hiss edin. Bax, onda intiqam, qisas hissi baş qaldıracaq işinizdə. İntiqama tələsəcəyik, Xocalı intiqamına.

Çingizin həqiqətləri

Bu yaxınlarda "ATV İNERNESNI" televiziya kanalının çəkdiyi "Müstəqillik yollarında" adlı sənədli filmə baxdim. Film ölkəmizdə müstəqillik uğrunda gedən mübarizəni əks etdirir. Filmdə Xocalı hadisələri ilə bağlı bir tarixi xronika yer alıb.

Xocalıyla bağlı bu tarixi xronikaya baxandan sonra Şövkətin də, Elmanın da giley — güzərlərinin haqlı olduğunu dərk etdim. Kadrlarda faciə baş verən günlərdə Tamerlan Qarayevlə keçirilən mətbuat konfransında rəhmətlik Çingiz Mustafayev çəkdiyi kadrların olduğu ərazi ilə bağlı yana — yana damışır. Jurnalıst Çingiz o vaxtlar Ali Sovetin sədr müavini işləyən Tamerlan Qarayevə söyləyir ki, bəs, Xocalı faciəsi baş verəndən sonra dedilər ki, xocalıları bizim postlardan təxminən 10 km uzaqda olan məsafədə, yəni Xocalıda qırıblar. Amma, sağ çıxanlar iddia etdilər ki, lap yaxında Şellinin yanında da meytılvar. Onda biz hərbi vertolyotlarla həmin araziyə gəldik. Bu yer uzaqda deyilmiş ki? Elə bizim postdan 600 – 700 metrlik bir masafadəydim. Bizim mindiyimiz vertolyotu daha üç vertolyot müşayiət edirdi. Elə

Şellinin lap yaxınlığında meyitlər olan yerə endik. Biz ora gələndə meyitlərin arasında Azərbaycan tərəfdən olan 7-8 nəfər hərbiçi sakiteşə gəzmişdi. Onlar heç nə olmayıbmış kimi vəhşicəsinə güllələnmış meyitlərin arasında dolaşdırlar. Biz vertolyotdan düşüb ərazidə çəkiliş aparmağa başladıq.Bizi görən hərbiçilər çəkilib getdilər. Çingiz həmin kadrdə manalı gözlərini matbat konfransını aparən mərhum jurnalist Nəcəf Nəcəsova tutaraq qeyri – adı qarşılığı bir məsələyə də aydınlıq gotürilməsi istəyir. O bildirir ki, nə səbəbdənsə bizi əraziyə gətirən vertolyotlar da biz matbat işçilərini hadisə yerində qoyub, uçub getdilər. Kadrdə Tamerlan Qarayev sorusur ki, onlar hara getdilər. Rahmətlilik Çingiz cavab verir ki, geriyo - Ağdama uçdular.

Çingizin söyləməsinə görə bu gün də dünyani lərzəyə salan, hər dəfə baxanda ürəyimizi parçalayan dəhşətli kadrları çəkəndən sonra onlar ərazini sakiteş tərk ediblər. Biziimkiların təhlükəli hesab etdikləri bu ərazi isə tam sakitlik olub.

Həmin tarixi kadrarda millət vəkilii, tanınmış jurnalist Elmira xanım Axundova da göruntür. Qələminə, şəxsiyyətinə və bütün yaradıcılığına hörmət etdiyim bu mübariz azərbaycanlı qızı, yəqin ki, bu görüşü xatırlayır. Hesab edirəm ki, cild – cild kitablar müəllifi olan Elmira xanım həmin görüş barədə nə vaxtsa yazacaq. Balkə də, o, bu həqiqatları yazarıb?

Haqqında söhbət gedən filmə baxıldıqdan sonra bir daha dərk etdim ki, hələ də Xocalı faciasının sababləri aydınlaşmayıb.Dərk etdim ki, xocalıların Elmanın dili ilə desək, Ağdamın qulağının dibində, Şəlliyə yaxın postlarımızdan az aralıda gülləbaran edilməsinin sababləri açıqlanmayıb. Dinc xocalıllara bizim postlardan cəmi 600 – 700 metrlikdə niyə kömək olunmayıb? Müəmmadir, burada çox ciddi mətləblər yatır. Lakin ana tarix öz sözünü deyəcək. Tarixin isə cəzası amansız olur.Mənfur qonşularımız bunu bir daha dərk etməli, fikirləşməlidirlər.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümün gözlərinə dik baxaraq çəkdiyi kadrılar olmasayıd, yəqin ki, Xocalı barədə elə ağızlardan çıxırdık. Hələ onda Çingizə Milli

Qəhrəman adı verilməmişdi. Heç rəhmətlilik Çingiz də bu barədə fikirləşmirdi. Onun düşündüyü əsl həqiqatları xalqa çatdırmaq, galacaya ötürmək idi.

Vətən, xalq yolunda şahid olmaq, torpağı öz qanıyla suvarmaq qəhrəmanların həyat fəlsəfəsidir. Çingiz də bu fəlsəfəni yaşadı.

“Təsəlli”

Yəqin ki, dırnaq işarəsi içərisində yazılımış bu söz ilk anda qeyri – adı görünəcək. Coxları fikirləşəcək ki, təsəlli sözünün əks tərəfi nədir? Niyə məhz bu sərlövhə altında yazı oxuyur.

Mən Şövkəti də, Qaratel xalani da, Elmanı da dinləyəndə sanki ölümə maşallah deyən, meyit görməklə “rahatlanan” şükrülü insan gördüm. Elman Şelli istiqamətində yoldan sağ – salamat keçirdiyi xocalıları Ağdama çatdırından sonra geriyə qayıdib meyitləri gördüyüni söyləyir. Həmin dövrü xatırlyanda isə “elə kaş atam da o meyitlərin içində olaydı” söyləyir. Sual olunur niyə?

Sualın cavabı isə çox sadədir. Öncə o atası baradə üzüntüyə son qoymaq istəyir. Daha sonra isə istəmir ki, atası erməni əsirliyində zülm çəksin. Oğul olaraq atasının xasiyyətini bildiyindən bilir ki, atası ermənilərin qarşısında əyilən, sinan deyil. Heç Məhərrəm kişi erməni zülmkarlığına dözən də deyil. Alçalmacı, ayılmak onun tabitiyə yaddır. Ən azından kişi kimi ölməyi üstün tutar. Sonda qarşısındaki düşməni yalnız alları ilə böğməgi da bacarındır.

Qaratel xanının təsəllisi isə onun Məhərrəmli yuxularıdır. İyirmi ilə yaxın bir dövrdə Daşbulaqda dəfələrlə ev tikdiyi, nəvə böyüdüyü, toya – dütünə getdiyi yuxular. Yuxuların hamisiniñ da baş qəhrəmanı Məhərrəmdir. Düz qırx illik ailə münasibatlarının əvvəli da, sonu da Qarabağda qalıb. Odur ki, o hər gecə Qarabağa, Daşbulaq, Xocalıya “gedir” hərdən Şuşaya Cıdır düzüne “baş çəkir”, lapdan aylanda gözü bomboz yataqxana binasının bomboz divarına sataşır. Aylır, inanır ki, yuxudaymış. Təsəllisi Məhərrəmli yuxular olur. İmkən tapanda təkliyə düşən kimi “gəl çıx, ay evi tikilmiş. Gəl, balalarına, navalarına yiye dur”, – söyləməklə kifayatlanır. Bu vaxt gözlərinin bulağında yaş gilələnir, bir qədər sakitləşir.

Şövkət bacının təsəllisi isə Rövşəndi, Arzudu, Nicatdı. Bu təsəllinin digərlərindən fərqi gələcəyə daha inamlı olmasıdır. Bu galəcək Arzunun, Nicatin işiqli dünyasıdır.

Odur ki, bir Xocalı ailəsinin təsəlli payından bütün xocalılara pay düşür. Ən böyük təsəlli isə Xocalıya qayğılaşacaq günün yaxında olmasıdır.

Bütün həmvətənlərimizə - hər bir xocalıya, hər bir şuşalya, bütövlükdə bütün vətənlə didərgünlərimizə təsəlli payı arzulayıram. Qoy, bu paydan onların hamisəna çatsın. Bu payın adı Vətən payıdır.

Torpaqlarımız işgaldən azad olunsun. Yurd yərlərimizdə çırqlarımız yansın. Günsəmiz doğsun. Bax, onda bu “təsəlli”ni dırnaq işarasından “azad edəcəyəm”.

Azadlıq ümidi ilə əsl təsəlliya doğru vüqarla addimla Vətən oğlu, Vətən qızı, bacım, qardaşım.

Bəsdir ağladın, bəsdir sizladın.
İnamla əsl TƏSƏLLİ.İYƏ doğru.

Xocalı gəyərçinləri

Həsənov Rövşən Əbülfaz oğlu: (orta təhsilini Kürdəmir şəhər 3 sayılı orta məktəbdə başa vurub, Bakı Ali Ümumqoşun komandirləri məktəbinin məzunuudur.)

“- 1976-ci ildə doğulmuşam. Anam məni min bir əziyyətlə böyüdüb. Düzü, indi dərk edirəm ki, övlad böyütmək nadir. Mən Xocalını çox yaxşı xatırlayıram. Xəyallarımızda Kürdəmir da bir doğma yer kimi özüna maskən salıb. Bu torpağa ürkəndən bağlıyım. Dostlarım da peşəməktəblilər və kürdəmirlərdir. Peşəməktəblilər ifadəsinə ilk dəfə işlədirdim. Çünkü eləcə bizi bu peşə məktəbində (**Kürdəmir peşə liseyi nəzərdə tutulur - V.A.**) doğur, böyükür, yaşa doluruq. Düzdür, yaş kağızlarımızda öz rayonlarımızın adı qeyd olunur. Əslində bu üzü boz yataqxanalarда, ümumi rejimdə böyümüşük. Nə fərli başlı şəraiti var, nə də ayrıca statusu.”

Rövşəni dinişyəndə hardansa yadına bir vaxtlar ingilis müəllifi yazdığını kitabda oxuduğum “Sabirabad Respublikası” ifadəsinə xatırlayıram. İlk əvvəl təcəcübənmişdim. Sonra yazını oxuyanda gördüm ki, səhbat Sabirabad rayonunda vaxtılı salınmış qaçqın düşərgəsindən gedir. Həmin yazıda müəllif bu qaçqın şəhərciyinin bütün xırda detallarını belə təsvir etmiş, öz qayda-qanunları olduğunu söyləmişdi. İndi issa düşünürəm ki, Allah Prezidentimiz İlham Əliyevin canını sağ eləsin. Nə yaxşı ki, o bu “respublikaları”- qaçqın düşərgələrini birdəfəlik ləğv etdi. İndi nə “Sabirabad respublikası” var, nə də orada doğulanlar. İnənirəm ki, lap yaxın zamanlarda ölkə başçısının rəhbərliyi altında işgalda olan bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq, hamı öz yurd - yuvasına qaynaqdır. Bax, onda bu üzü boz binalara “nifrat” azalacaq, qaçqın şəhərcikləri – “qamış - palçıq tikililərdən ibarət respublikalar” yaddan çıxacaqdır.

Yənə Rövşəni dinişyəram:

— “Düzü, hərbçi olmayı uşaqlı vaxtından qöt etmişdim. O vaxtdan özümədə inam yaratmışam ki, Əsgərandan Şuşaya üz tutan

ilə azərbaycanlı mən olacağam. Xankəndinə, Şuşaya, Xocalıya qələbə bayrağını özüm taxacağam. Birdən içimdə qızıl hissi aşkıbədəşir. Amma neyləməli? Xəstiliklə bağlı orduandan təxris olunası oldum. Amma yənə hücum əmri verilsə, mən döyüşə qoşulanlardan birincisi olacağam.”

Görüşməmişdən Şövkətin ana əzizlənlərindən yadında uşaqlı qalmış Rövşən qədd – qamatlı, cüssəli bir azərbaycanlı oğludur. Təmkini, ədəb - ərkəni, davranışını müsahibində heyət doğuran Rövşən ham də bu gün gözəl ailə sahibidir. Arzunu və Niciatı əsl vətəndaş kimi böyütmək onun an fündü arzusudur.

— “Mən Daşbulağı da, Xocalını da xəyallarımızda yaşadıram. Orta gedəcəyim gün əyilib o torpağı doyuncu öpacəyəm” - bunu da Rövşən deyir.

— “Bilirsiniz mən peşəkar hərbçi olmuşam. Siyasa, filanı da meyilli deyiləm. Hərbçi əmrə tabedir. Əsgəri olduğu ölkənin müdafiəçisi tək şəhid olmağa hər an hazır olmayan kəsdən hərbçi olmaz. Bizim kəsnimiz vətən torpağıdır. Odur ki, mən də, keçmiş döyüşü dostlarım da, doğma torpağı son damla qanımıza qədər vuruşmaqla azad etməyə yənə də hazırlıq. Biz əlüb bu kəsfənə bükülməyə yox, bu kəsnəni (**torpaq nəzərdə tutulur - V.A.**) düşmən tapdağından xilas edib, gələcək nəsillərə sağı - salamat təshvil verməyə çalışırıq.

Qorxaq gündə ölürlər, iğid isə bir dəfə. O da ölümdən sonra əbədi olaraq qəlbəldə yaşayır. İnsanın Azərbaycan ordusunun hər bir zabiti, hər bir əsgəri bir ığiddi, qəhrəmandı. Biz ölmək yox, mənfur düşənni əzmək, torpağımızdan qovmaq əzmindəyik” - bu fikirləri də Azərbaycan ordusunun keçmiş zabiti Rövşən söylərir.

Rövşənlə səhbatım məni geriya qaytarır. Elə lap Xocalı faciəsinin baş verdiyi illərə. Fikirləşirəm ki, görəsan, hakimiyət başına Heydar Əliyev golmasayıdı, necə olardı? Qısa vaxt ərzində dəfələrlə rəhbərliyi dəyişən ölkə hansı vəziviyət qalardı. Düzdü, o vaxtki dərəbəyiliyi, özbaşınlığı yaxşı xatırlayıram. Cəbhəçilərin, sadvalçılарın, əlikramçıların özbaşınlıqları, ölkəni dağitmaları yaxşı yadimdadı.

Yaxşı yadimdadı ki, deputati olduğum rayon sovetinin sessiyasında “bu qarışq dövrdə yalnız bu ölkəni Heydər Əliyev xilas edər”, - dediyimə görə atrafdakılardan bir neçəsi mani necə fita basıldılar. Mani müdafia edənlər da tapıldı. O vaxtlar müxalifət partiyasının üzvü olan, amma əsl ziyalı hesab etdiyim Ağə Zeynalli da mənim fikrimə şərık çıxdı. Ağə müəllim də Heydər Əliyev hakimiyyətə qayitmasa bu ölkə dağlılaçaq, -söylədi. Elə dağıldıda. Həmin illərdə ölkəni siyasetçilər yox, nadanlar idarə edirdi. Hərənin bir qoço dəstəsi var idi. Özünümüdafia batalyonları adlanan bu başıpozuq silahlı dəstələr idarə olunmur, əslində başçısı olduğu şəxslərin marağına xidmət edirdilər. Nə vətən, nə torpaq yada düşürdü.

İndi fikirləşirəm ki, nə yaxşı ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi, özü demis vədanının səsi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Qayıtdı və hər şeyi yoluna qoydu.

Elə bil düşüncələrimi duyubmuş kimi üz – üzə oturduğum Rövşən sözə başlayır:

— “Inanın, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanın keşiyini çəkməkdən böyük şərəf yoxdu bu dünyada. Ana Vətanın, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əsgarı olmaq işi ikiqat şərəfdi. Biz hərbcilər hər an Ali Baş Komandanının əmrinə müntazipirik. Əgər sülh danışçıları baş tutmasa, onda düşmən tərəfi əzməyə qadir olan bir orдумuz var. Bu ordu Azad Azərbaycanımızın xoşbəxt gələcəyini şərəflə qoruyacaqdır.”

Rövşən yena susur. Ona ailəsi, övladları barədə sual verməyə hazırlaşırıam. Yena intuisiyam, ya duyğu ilə fikrimi sezir:

— “Anama borcluyam. Ana borcunu işə ödəmək olmur. O, mənə həyatını həsr edib. Bütün çətinliklərə sinə gərib. Odur ki, onun borcunu qaytarmağa yox, ömrümüz ona sərf etməyə çalışıram. Anam mənim qibləgahımdır.”

Rövşənin xəyallarına bir növ son qoymaq, onu özüne qaytarmaq üçün ona konkret suallarla müraciət etməyi qərara alıram.

Sual: Uşaqlıq illərinin haqqında nələri danışmaq istərdin?

Cavab: Mən 1976- ci ildə Xankəndi rayonunun Daşbulaq kəndində doğulmuşam. 1987- ci ilə qədər Daşbulaqdağı beynəlmilər orta məktəbdə təhsil almışam. 5-ci sinifi o məktəbdə bitirmişəm. 6 - 7- ci sinifləri isə Ağdam rayonunun Mirəşelli kəndində oxumuşam. Sonra mən yenə Daşbulagaya qayıtdım. Amma 1988 -ci ilin oktyabrından sonra biz məktəbə gedə bilmədiyik. Ermənilər bizi Daşbulaqdan qovdular. Daşbulaq gözəl kənddi. Mənim bütün uşaqlığım orada keçib. 12-13 yaşım olanda çıxmışq o kənddən. Hami deyr ki, Şuşa Qarabağın tacıdır. Mən görə isə Qarabağın tacı Daşbulaqdı. BİZİM KƏND...

Sual: Axtı, niyə mən Xocalıdan sual verirəm, sən Daşbulaga “qaçırısan”?

Cavab: Bilirsınız, Daşbulaq mənim üçün daha doğmadır. Amma, Xocalı dərdi, Xocalı nisgili daim içimdədi. Daşbulagın hər cığırı, meşəsi, bulağı, yolu-irizi əzizdi mənə. Axtı, mən orada doğulmuşam. İnsan isə doğuldugu torpağa bağlı olur.

Sual: Hamının həyatda dostu var. Bəs sənin dostlarınız kimlərdir?

Cavab: (Rövşən köks ötürür) Mən bu sualtı gözləyirdim. Amma neyləyək ki, bu gün Daşbulaqlılar da, Xocalı sakinləri də respublikamızın bütün gusşalarına sapoloniylər. Elə könülməndən keçir ki, onları bir yerə yığıb bir uşaqlıq xatirəsi danışmaq. Bu gün on çox Kürdəmirdən olan dostlarımı görsə bilirəm. Sabir da, Aydin da, Məhərrəm da, Heydər də mənim əzizlərimdi. Allah qoysa, yəqin ki, vaxt olar, mən onları Qarabağ qonaq apararam.

Ən çox xatırladığım müəllimlərimdi. Müzəffər müəllim, Şakir müəllim, Aydin müəllim işə yaddaşma dənənəhopublar.

Sual: Sən bu gün bir azərbaycan ailəsinin başçısınsan...

Cavab: Hə, mənim həyat yoldaşım Ayna da məcburi köçküñ ailəsinin övladıdır. Onlar Laçından didərgin düşüblər. Büt Kürdəmirdə tanış olmuşuq. İxtisasca sınıf müəlliməsidir. Amma işləmir. Onun ən müqəddəs işi Arzunu və Nicatı tərbiyə etməkdir.

Arzumdur ki, Nicat əsl vətəndaş kimi böyüsün. Bəzən uşaqlar körpə ikən valideynləri onlara gələcək üçün sənət də seçirlər. Mən yox. Özü müəyyən edir, hayat yolunu. Qoy kim olursa, olsun əsl insan, vətənə görəklə övlad olsun.

Arzunu işə eləcə müəllim görmək istəyordim. Əlbəttə ki, bunlar arzudur.

Sual: Gəl, qayıdaq Xocalıya. Xocalı yadında necə qalib?

Cavab: Biz Xocalıya yiğisanda mən ağladım. Heç Daşbulaqdan aralanmaq istəmirdim. Babam Məhərrəm kişi də çıxməq istəmirdi kənddən. Amma məcburən çıxası olduq. Çıxanda da babam dedi ki, lap tez qayıdaçıq yurdumuza. Axi orada bizim evlərimiz qaldı. Tənha tut ağacımız indi, yəqin, bizziz qaribəsəyib. Xocalıda səkkizinci sinf getdim. Əslində burada dərslər fasilələrlə keçirilirdi. 1991-ci ilin noyabr ayından sonra işə dərslər tam kasıldı. Elə gün olurdu ki, şəhər gün ərzində üç-dörd dəfə "Alazan" raketlarının atəşinə məruz qalırdı. Biz artıq vərdiş etmişdik. Lap düzü adıləşmişdi. Sanırğıq ki, elə həyat belə olmalıdır. Sonralar Xocalıda yaşamaq çətinləşdi. 1991-ci ildən işə hər gün ermənilər şəhərə quduzcasına hücum etməyə başladılar.

Xocalı soyqırımı işə heç kim təsəvvür etmirdi. Onlar bu ürəyin yiyəsi deyildilər. Onlara 366-ci alay kömək etməsəydi, bir də ki, həmin vaxtlar artıq Xocalı sahibsiz idi. Azərbaycan tərəfdən heç kim kömək göstərmirdi mühəsirədə qalan şəhərə.

Mən fevralın 13-də sonuncu vertolyotla çıxanlardanam. Dündü, anam mən uşaq kimi təsvir edib, öz xatirələrdə. Amma yox, ay ana, onda mən 16 yaşımlın içindəydim. Bilirəm ey, elə mən indi də sənin üçün körpə uşağım. Qurbanın olum, ay ana! (müsahibim bir an dayanır, müdaxilə etmirəm, gözləri tavana zillənir – V.A.)

Ha, elə o vertolyotda çörayı ayaqlar altında tapdadılar. Çörək müqəddəssdir. Qurandan irəli gəlib deyirlər. Fikirləşirəm ki, yəqin, elə o gün çörayı tapdadıq deyə qənim oldu Xocalıya. İnanın, vertolyotda tapdanmış çörəyin iyi hələ də burunumdadı. Camaat neyləsin? Artıq gözləri qorxmuşdu həmin gün. Çünkü cəmi bir gün

əvvəl o vəhşilər Malibaylini və Quşçuları yandırmışdır. Hər iki kənd köməksiz vəziyyətdə talan olunmuş, adamları isə güllələmisiştir. Bax, o qırı bizimkilərin günü. Heç kim kömək etmirdi. Yaziq Elman müallim, yaziq Əlif döyüşçülərlə tək qalmışdır. Xocalının o vaxtı icra başçısını, Milli Qahraman Əlif Hacıyevi deyirəm. Elə bil Bakı kar olmuşdu. Bizim evimiz postlardan 250-300 metr uzaq idi. Çox vaxt biz də postlara baş çəkir, böyükərlər bir yerdə olurdular. Həm də babam elə oradaca mal-heyan saxlayırdı. O, ermənilərdən qorxmurdu. Onun fermasi Mehdiyəkənd arazisində idi. Qonşuluğda da bir ferma var idi. Ermənilərin iddi. Bu torpaqlar Daşbulağın orası olmuşdu. Odur ki, babam oranı özünüñü hesab edirdi. Yan - yörəsinə də çaparlaşmışdı. Bir növ sərhəd çəkmışdı öz arazisini.

Fevralın 13-də artıq qət etmişdik ki, na yolla olursa olsun çıraq Xocalıdan. Əlbəttə, səhbat qadınlardan və uşaqlardan gedir. Odur ki, sahər tezən gedib fermada babamla görüşdüm. Elə bil ürəyimə dammışdı ki, bu babamla son görüşdü. Amma heç vaxt 25-dən 26-na keçən gecəni təsəvvür etmirdik.

Hə, vidalaşanda babam dedi ki, getməyin. Erməni kimdi ki, bizi öz torpağımızdan qovsun. Biz mütləq Daşbulağa qayıdadıq. Bax onda mən onun gözlərinə baxdım. Orada heç bir təlaş, heç bir qorxu yox idi. Hələ bir qənəd də bizi. Dedi: "tez qayıdaqasınız, getməyin".

Bu mənim babamla son görüşüm oldu. Elə yəqin ki, babam da Xocalıda qalan sonuncu azərbaycanlıdır. Çünkü dayım deyir ki, fevralın 25-də onuna görüşüb, vəziyyəti izah edib. Söyləyib ki, ermənilərin şəhərə hücumu gözlənir. Baham yənə öz inamında qalıb. Deyib ki, erməni kimdi ki, mən ondan qaçam. Bu torpaq manımı.

Sual: Sənəcə baban sağdım?

Cavab: Çətin ki, ermənilər onu yaşatsınlar. Həm də o özü əsirlikdə yaşamaz. Hikkəsindən tab göturməz. O, azad insan idi. Qorxu hissi yox idi içində.

Sual: **Bəlkə, Xocalı faciəsinə münasibət bildirəsan...**

Cavab: Düzü, 13 fevral 1992 - ci ildə Xocalını tərk edəndə uşaq idim. Bəlkə də, buna əsərətəm çatmadı. Hazırda isə danışmasam olmaz. Fikrimcə heç bir azərbaycanlı Xocalı faciəsini fikirləşmirdi. Bayaq da dedim, ermənilər qorxaqdı. Onların buna gücü çatmadı. Havadarları oldu, kənardan onlara kömək göstərildi. Bu köməyi onlar sovet ordusunun 366-ci alayından gördülər.

Yadimdadı, fevralın 25 - də dedilər ki, Xocalıda cəmi 2 nəfər ölüb. Sonra isə 26-də hər şey aydınlaşdı. Bu faciə idi, genosid idi. Yaxşı xatırlayıram. Biz hər gün Eldarla, anamla Ağdam məscidinə gedərdik. Meyit axtarmaya. Hə, təəccüblənməyin. Meyit, çünki heç kim inanmırkı ki, ardi-arası kəsilməyən meyitlərdən sonra kimso sağ gəlsin. Həmin günlərdə bu inam tam itmişdi.

Biz də galan meyitlərin içərisində nənəmin, babamın, dayımın və digər qohumların meyitlərini arayırıq. Nənəm, dayım sağ - salamat gəlib çıxdılar. Babamdan isə hələ də soraq yoxdur. Həmin günlərdə gördüküm dəhşətli mənzərələri heç vaxt unuda bilməram. O, vəhşilikləri insanın törətməsinə inanmaq olmur.

Mən bir qoca kişi meyiti görmüşdüm Ağdam məscidində. Tanınmaz hala salmışdır onu. Əvvəl elə bildim babamdı. Sonra Eldar dayım və anam gəlib baxıldılar. Yox, o deyildi. Amma nə olsun o da kiminsə babası idi.

Sual: Xocalı ilə bağlı bir uşaqlıq xatırəsi danışarsanmı?

Cavab: Xocalı mənim uşaq olmağımı imkan verdi ki? Əvvəl, düzdür, şəhəri tikdilər. Sonra da tikdiklərini də, ordakı adamları da qoyub qaçıdlar. O, necə hökumət idi bilmirəm. İndi də fikirləşirəm ki, onlar niyə belə etdiłər?

Hə, uzağa getdim. Mənim üçün ilk əvvəl qorxu-zad yox idi. Göyərçin saxlamağı xoşlayırdım. Yaxşı göyərçinlərim var idi. Bərli - bəzəklə. Elə o göyərçinlər orada qaldı. Yoxdu elə göyərçinlər. Təkcə Xocalıda var idi o göyərçinlərdən. Bir gün göyərçinləri uçururdum. Onlardan ikisi Mehdiqənd istiqamətə uçu. Fit çaldım, qayıtmadılar. Uçub Mehdiqənd tərəfdə olan

erməni fermasına qondular. Mən göyərçinlərimin dalınca qaçdım. Babamın fermasını keçib erməni fermasına çatdım. Fit çaldım, hayladım, tuta bilmədim o göyərçinləri. Kor - peşman geri qayıdası oldum. Elə təzəcə aralanmışdım ki, güllə səsi eştidim. Dönbə geri baxdım. Ermənilər idi. Əvvəl uşaq ağlımla qorxunu dərk etmədim. Amma lap qulağımın dibindən çovuyan güllənin səsi elə bil aylıtdı manı. İlk dəfə qorxunu duydum və okıldım, (gülümşəyir- V.A.). Elə o gün dərk etdim ki, qorxu nadir. Sonra isə bu hiss manə yadlaşdı. Yəqin, o vaxt uşaq olmuşam. Həm də o gün uşaqlıq olvída dedim.

Amma heyif o göyərçinlərə. Ondan bircə Xocalıda var idi. Yəqin, indi artıb-törayıblər. Bizi gözləyirlər. Gözləyirlər ki, nə vaxt qayıdacaqıq.

Sual: Sənəcə qayıdacaqsınızmı?

Cavab: Mütləq!...

Sual: Nə vaxt?

Cavab: Yaxın zamanlarda. Elə Ali Baş Komandanın əmr verən kimi biz o torpaqları azad edib, yurd - yuvamızı qayıdacaqıq. Bütün Qarabağı azad edəcəyik. Elə onda mən öz cərgədə gedəcəyəm. Söz vermişəm axı, qələbə bayrağımı Qarabağa mən sancıcm.

Erməni öz xoş ilə Qarabağdan çıxan deyil. Bu ATOT - di, Minsk qrupudu bunlara abəs yero vaxt sərf etməyək. Uduzduğumuz vaxt bəsimizdir.

Biz Qarabağı döyüşlə alacaqıq. Buna gücümüz, qüvvəmiz var. Bir də ki, bizim yenilməz ordumuz, inam yerimiz olan Ali Baş Komandanımız var. Suvorovun bir kəlamı var: "Qələbə əsgər ləpəri dəyən yerdədir".

Azərbaycan əsgərinin isə Qarabağ torpaqlarına qədəm basacağı günü yaxındır.

Sual: Demək, sən müharibə arzulayırsan?

Cavab: Yox, yox. Mən sülhü çox sevirəm. Axi mənim göyərçinlərim də indi orada yuva qurublar. Onları da hürkətmək,

yuvalarından perikdirmək olmaz. Həm də istəmirəm ki, nə Arzu, nə də Nicat barıñ iyi duysunlar.

Yenə deyirəm, bu erməni öz xoşu ilə torpaqlarımızdan çıxan deyil. Bəlkə də, siyasetlə udduq. Təki elə olsun.

Sual: Siyasetə inanırsan?

Cavab: Mən avvəldən dedim axı, siyasetlə işim yoxdu. Mənim inandığım Heydər Əliyev siyaseti və İlham Əliyevdi. Cənab Prezidentə inanıram, ona arxalanıram. Bu müharibəni də o udacaq.

Sual: Xocalıya qayıdanda ilk əvvəl kimi axtaracaqsan?

Cavab: Torpağı öpüb, yalayıb, yerdə babamı, göydə göyərçinlərimi. Yəqin onlar məni gözləyirlər.

Şəhid gəyərçinlər

Göyərçin sülh quşudur. Onun bərli-bəzəkli, yaraşıqlı görkəmi daim insanları dincliya, sakitliyə sösləyib.

Ela Rövşənin göyərçinləri də, yəqin ki, belədir. Əgər onları perikdirməyiblərsə, doğmalarının qayıdacaqları günü gözləyirlər. Yox, əgər yağı düşmən bu gözəl maxluqlara da doğma yuvalarında yaşamağı, yurd yerlərinin səmasının ənginliklərinə baş vurmağı yasaq edilərsə, onda necə?

Yox, yox... Bu heç cür mümkün deyil. Bu gün Xocalı səmasında Rövşənin göyərçinləri ilə birlikdə çoxlu göyərçinlər uçur. Onlar ağ göyərçinə dönmüş müqəddəs şəhid ruhlarıdır. Qoca, cavan, körpə ruhları ağ göyərçinlər olub Xocalı səmasında yurd yerlərimizə həsrətlə baxırlar. Ləp elə İnarın oğlunun da körpə ruhu oradadır. Nigarandırılar doğma torpaqlar üçün.Qayıtmaq istəyirlər yurd yerlərimizə. Yağı düşmən gülləsinindən, düşmanın fitnə - felindən qorxmayan bu ağ maxluqlar indi dolaşırlar Xocalı səmasında. Şəhidlərimizin al qanı ilə qırmızı rəngə boyanmış şəhid yurd yerlərimizi seyr edirlər Xocalı göyərçinləri. Nigarandırılar, doğma yerlərdən, doğma ocaqlardan. Gözləyirlər ki, biz nə vaxt qayıdib yurd-yuvamiza sahib çıxacaqıq.

Bu gün uzaqda deyil, mənim göyərçinlərim!

Xocalı haqqında

Düzü, Xocalıda olmamışam. Hər bir azərbaycanlı kimi mən də bu arzuya qovuşmaq üçün hər gün dualar edirəm. Xocalı haqqında danişan hər bir kəsə diqqətlə qulaq asır, oranı görməsəm də, öyrənməyə çalışıram. Birdən özümü qinayıram ki, dünyanın düz vaxtında Şuşaya – İsa bulğuna gedincə, gərkə elə Xocalı adlı kəndə gedəydim. Kimin ağlına gələrdi ki, bəslə olacaq. Ona görə də eştidklöründən başqa, oxuduqlarından da bir neçəsini bu kitabə əlavə etmək istədim. Düzdür, bəzədə Xocalı şəhidlərinin sayı müəllif tərəfindən xeyli az göstərilib. Bazı ziddiyətli məqamlar da var. Lakin müəllifin əcnəbi olduğunu nəzərə alıb bu yazımı oxumağa dəyər.

Xocalı

(Material ingilis Tomas De Vaal adlı müəllifin "Qarabağ : Ermənistan və Azərbaycan sülh və savaş yollarında" adlı kitabından götürülmüşdür.)

1992-ci il yanvarın 1-dən etibarən ermənilər Stepanakertin hüdudlarından kənarda silahlı basqınlar etməyə başladılar. Onlar yüzlərlə azərbaycanlı qovub, şəhər ətrafındaki azərbaycan kəndlərini işgal ettilər. Onların asas hədəfi regionda yeganə aeroportu olan və Stepanakertdən doqquz kilometr şimal-sərqi istiqamətində yerləşən Xocalı şəhəri idi. Bir vaxtlar azərbaycanlılar kütləvi surətdə Xocalıda yerləşdirildi. 1991-ci ildə bu şəhərdə əhalinin sayı 6.300 nəfər idi.

1991-ci ilin oktyabr ayında ermənilər Xocalı ilə Ağdam arasındaki yolu kəsdi, şəhərə indi yalnız vertolyotla getmək mümkün idi; Ağdamdan qısa uçuş, sonra da spiralvari eni. Yanvarda amerikalı müxbir Tomas Qolts bu dəhşətli uçuşu edib, soyuq və müdafiəsiz şəhərə yetmişmişdi. "Xocalıda telefonlar, ümumiyyətlə heç nə ilə işləmirdi, nə işləq, nə istilik, nə də su xətləri

ışlayırdı, - Qolts yazar. - Ətraf aləmlə yegana əlaqə vertolyotla mümkün idi, hər bir reys təhlükəli idi." Xocalıya sonuncu vertolyot reysi 1992-ci il fevralın 13-də təşkil edildi və həmin gün oradan ən azı 300 sakın çatınlıqla çıxarıldı, şəhərdə isə 3.000 sakın qalırdı, Xocalıni aeroportun OMON komandiri Əlis Hacıyev və təxminən 160 nəfər yüngül silahlanmış döyüşü müdafiə edirdi. Sakinlər həyəcan içinde ermənilərin basımını gözlayırdılar.

Hücum fevralın 25-dən 26-na keçən gecə başladı. Cox güman ki, bu gün dörd il əvvəl Sumqayıtda baş vermiş erməni qırğınlarının xatırmasına seçilmişdir. Ermənilər hərbi dəstəyi Sovet Ordusunun 366-ci alayına maxsus zirehli texnika göstərirdi. Onlar Xocalını üç tərəfdən mühəsirəyə aldılar, bundan sonra erməni əsgərləri şəhərə daxil olub, müdafiəçilərin müqavimətini qırıldı.

Xocalıdan yalnız bir çıxış açıq idi. Deyilənə görə, Hacıyev dinc sakinləri inandırırdı ki, şəhəri tərk edib Ağdamə yollanmaq lazımdır və söz verdi ki, OMON dəstəsi onları müşayiat edəcək. Gecə ikən böyük izdiham dəza qədər qarlı meşənin içindən keçib, Qarqar çayı vadisində enməyə başladılar. Səhər tezden Xocalı sakinləri azaşyı omonçuların müşayiəti ilə ermənilərin yaşadığı Naxçıivanıq (Naxçıvanıq – V.A.)kəndindən bir qədər aralıda yerləşən düzənliyə çıxdılar. Dünənən yanındakı dağlarda mövqe tutan erməni döyüşülləri onları burada gülləbarana tutdular. Omonçular cavab atışı açıdlar, lakin qüvvələr bərabər deyildi və onları öldürdürlər. Bu dəhşətli qırğıın yerinə yeni-yeni qaçınclar galılırlırlar. Xocalının keçmiş sakini Hieran Ələkbərova "Human Rights Watch" hüquq müdafiə təşkilatının nümayəndəsinə danışdı:

"Biz Naxçıvanıq şəhər doqquzdə çatdıq. Düzəndə çoxlu öldürülənlər var idi. Bəlkə də, yüz nəfər. Mən onları sayımağa cəhd göstərmədim, Mən bu sahədə yaraladılar. Əlis Hacıyevi güllələndirdilər, mən ona kömək etmək istədim. Güllə mənim qarınma daydı. Mən onların haradan atası açıqlarını gördüm. Mən bu sahədə çoxlu casadılar gördüm. Onlar təzəcə öldürülmüşdülər, dərilişinin rəngi hələ dəyişməmişdi."

Bir neçə gün sonra buraya gəlmiş jurnalist və tədqiqatçılar qanlı qırğın sohnasından dəhşətə gəldilər. Tıka-tıka edilmiş casadalar dommuş torpağın üzərində hər tərəfə sapalanmışdı. "The Times" qəzətindən Anatol Liven qeyd edirdi ki, "onlardan bazılariinin, hamçinin balaca qızın bədənlərində dəhşətli yaralar var idi. Onun yalnız sıfəti salamat qalmışdı." Azərbaycanlı prokuror Yusif Ağayev güllo yaralarında barıt izlərini sezib, belə qanata gəlmışdı ki, bir çox qurbanlar yaxından güllələnib: "Onlara çox yaxın məsafədən atış açılmışdı. Biz hadisə yerinə gəldik. Mütəxəssis kimi mənə hər şey dərhal aydın oldum." Güllo yarası alanlardan başqa, onlarla insan şaxtadan meşələrdə donub ölmüşdü. Xocalının mindən çox sakını əsir götürüldü, onlar arasında Mərkəzi Asiyadan qazın düşmüs bir neçə məhsəti türkү də var idi.

Xocalıda və onun ətrafında öldürülmiş azərbaycanlıların sayı barədə müxtəlif rəqəmlər göstərilir. Çox gümən ki, həqiqətən on uyğun Azərbaycan parlamenti tərəfindən aparılan rəsmi təhqiqat nöticəsində alınan rəqəmdir. Bu məlumatlara əsasən, ölümlərin sayı 485 nəfərdir. (ƏSLINDƏ FACİƏDƏ HALAK OLANLARIN SAYI 613 NƏFƏRDİR – V.A) Hətta nəzərə alsaq ki, bu siyahıya döyüşçülər və meşədə donmadan ölümlər da daxil edilib, bu böyük rəqəmdir və Dağlıq Qarabağda bütün mühəharibə tələfatını kölgədə qoyur. Azərbaycanlıların cavab atışı cüzi idi və heç cür küməksiz dinc sakınların və uşaqların açıq sahədə soyuqqanlı qatılına haqq qazandırıbilməz.

Tədricən Xocalıdakı qırğın barədə məlumat camaat arasında yayıldı. Əvvəlcə çoxları buna inanmaq istəmirdilər, çünki həmin vaxtlar münəqişəni işıqlandıran dünya KİV-ləri əsasən erməniləri tacavüzkar kimi deyil, münəqışının qurbanı kimi qalma verirdi. Azərbaycan prezidenti Ayaz Müttəlibovun özüնə bərat qazandırmaq məqsədi daşıyan müsahibəsi də kömək olmadı. Müttəlibov özünü tamizə çıxarmaq üçün Xocalı qırğınınə görə bütün günahı Xalq Cəbhəsi rəhbərliyinin üzərinə yındı. Onun müsahibəsinə Ermənistanda geniş istinad edildi.

Hər halda ermənilər indi etiraf edirlər ki, Xocalıdan qaçarkən çoxlu dinc sakın qatla yetirilmişdi. Bəziləri guya özbaşına hərəkət edən erməni döyüşçüləri günahlandırır. Erməni polis mayoru Valeri Babayan hesab edir ki, həmin hadisələrin əsas motivi şəxsi qıisas iddi. O, amerikalı jurnalist Pol Kuijn-Cae'cə demişdi ki, Xocalı basqınından iştirak edənlərin çoxu "əslən Sumqayıt və bu kimi yerdən iddi."

Erməni komandanı Serj Sarkisyanı Xocalının işğalı barədə sual verəndə, o, ehtiyatla cavab verdi ki: "Biz bu barədə ucadan damışlığı üstün tuturuz. "Qurbanların sayına görinə, onun sözlərinə görə, "çox şey şirişdiril" qəşən azərbaycanlılar da müqavimət göstərib. Baş vermiş hadisələr barədə Sarkisyan daha səmimi və sərt danişdi:

"Lakin, zənnimə, əsas məsələ tamam başqadır. Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirləşirdilər ki, ermənilər mülki shəhəri al qaldıra bilməzler. Biz bu (stereotipi) qira bildik. Bax bu da baş verdi. Hamçinin nəzərə almaq lazımdır ki, həmin cavanların arasında Baki və Sumqayıti qazın tərk etmiş insanlar da var idi."

Sarkisyanın mövqeyi Qarabağ müharibəsinin an qəddar qırğımına digər tərəfdən baxmağa məcbur edir. İstisna deyil ki, bu kütləvi qırğın qismən də olsa, əvvəlcədən düşüntülmüş qorxutma aktı iddi.

(Tomas de VAAL, "Qarabağ: Ermənistən və Azərbaycan sülh və savad yollarında" Baki, "İləy MMC" – 2008-ci il, səh 198 - 201)

P.S: Xocalı haqqında olan bu yazida erməni həyəsizliyi bir daha qabarlıq şəkildə özünü göstərir. İstər erməni mayoru Valeri Babayan, istərsə də dünyani öz həyəsizliyi və riyakarlığı ilə bir növ dolamış Serj Sarkisyanın fikirləri erməni fırıldağından və hıylasından başqa bir şey deyildir.

Görəsən, müəllifin səmimi hesab etdiyi, Sarkisyanın vəhşicəsinə həyata keçirilmiş qəlliəm haqqında "biz bu (stereotipi) qira bildik" ifadələri doğrudanmı adıdır?

Axi, en azından Şimali Qafqaz haqqında kifayət qədər
məlumatı olan Tomas de VAAL bu fikrə şərh verməliydi.
Yeni burada da erməniləri müdafiə etmək lazımlımiş?

Xocalı rayonu

Xocalı rayonu. (1930 – 78 illərdə Stepanakert rayonu, 1978 – 91 illarda Əsgəran rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1991 – ci ildə yaradılmışdır. Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal – şərqi yamacındadır. Sahəsi 936 km², əhalisi 25,0 min nəfərdir. (01.01.2006) Mərkəzi Xocalı şəhəridir.

Rayona Xocalı şəhəri, Əsgəran qəsəbələri və Xocalı, Camilli, Meşəli, Dağyurd, Seyidbəyli, Balıca, Xanyurd, Mehdi bəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanyeri, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədəkənd, Quşçubaba, Qızılıoba, Haçmaç, Aşağı Yemişcan, Camilli, Kosalar, Başkənd, Cavadlar, Yalobakənd, Canhəsan, Naxçıvanlı, Pirçamal, Aranzəmin, Ağbulaq, Dəhrəz, Təzəbina, Sərdarkənd, Qışlaq, Şölvə, Xanabad, Ağgədik, Aşağı, Qılıçbağ, Almalı, Qaraktük, Pirlər, Farux, Daşbaşı, Çanaqçı, Siğnaq, Şuşikənd, Muxtar, Daşkənd kəndləri daxildir.

Orazisinin sahəsi dağlıq hissədə işə düzənlilikdir.(Xankəndi çökəkliyi).Ən yüksək nöqtələri Qızqala (2827m)dağlarıdır. Orazida Yura, Tabasır, dağarası çökəkliklərə və dağataşy düzənliliklərə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: gil, qum, çinqlı, gillica, marmor və s. Yüksək əraziləri istisna olmaqla iqlimi mülayim istidir.Dağ-meşa, dağ-çəmən torpaqları yayılmışdır. Qarqar, Badara çayları rayon ərazisində keçir.Meşələri vələs, pahid, fistiq, cökə, ağıcaqayıñ, göyrüş, qarağac və s ilə zəngindir.Yüksək dağlıq sahələrdə subalp və alp çəmənlilikləri yayılmışdır. Heyvanları: ayı, qaban, vaşaq, canavar, meşa pişiyi, tülkü, dovşan, cüyür, dağkeçisi və s. Quşları: kəkklik, turac, qırqovul, göyərcin, qartal, quzğun və s.

Xocalı, əsasən, kənd tasarrufatı rayonudur. Heyvandarlıq, üzümçülükd, taxıl-çılıq, tarəvəzçilik, meyvəçilik inkişaf etmişdir.

Rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix – diyarşunaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi var.

Xocalı rayonu ərazisində 18 əsrdə aid "Əsgəran qalası", qədim memarlıq abidələri, Son Tunç və İlk Dəmir dövrüne aid nekropol, kurqan çölü, e. ə. 13-7 əsrlərə aid ilk mədəniyyət abidələri (Xocalı - Gədəbəy mədəniyyət nümunələri) var.

(Azərbaycan Milli Ensiklopediyası,
Bakı – 2007, sah. 859 - 860)

Y e k u n ...

Düzü, Şövkətlə Elmanın birgə xahişi ilə yazıya aldığım mövzunu tamamlaya bilmədim.Nə xain,türkçülüyün əbədi düşmənlərindən olan Mixail Qorbaçovdan, nə Arkadi Volskidən,nə uzun illərdir ki, vaxtlarım təyyarələrdə uçmaqla keçirən ATƏTçilərdən, nə Vəzirovdan, nə onlara başqlarından yazmağa macəl tapmadım. İstdim Xocalıdan olan digər dostları da dinləyim. Sonra bu fikirdən da vaz keçməli oldum.Ola bilər ki, kimlərsə yazılıardakı bəzi məqam və hadisələrlə razılışmasın.Həmin məqamda fikirləşmək lazımdır ki, hadisələri canlı şahidlər-Şövkət bacı,Elman, Qaratəl xala, Rövşən və digərləri söyləyiblər.Mən isə çalışmışam ki, onların söylədiklərini olduğu kimi yazıya köçürüüm. Bilmirəm necə alımb. Bəzən hadisələr dumansı, yaxud da yarınçıqdır... Mənim isə məqsədim qatıdır. Bu yarımcıq kitabı Tanrı ömür qismət eləsə, Xocalıda tamamlayacağam. Onda Eldarı da, Mirvarini da, dostum, Xocalı şəhər usaq müsiki məktəbinin direktoru Ramiz müəllimi da, ləp elə Tanrı qismətinə inanaraq Məhərrəm kişini da dinləyəcəyəm. Xain qorbaçovların, volskilərin, ikiüzlü siyasetçilərin iç üzlərini açmağa çalışacağam həmin kitabıba.

Inanın insanlar, bu gün uzaqda deyil. Axi Xocalı gøyərçinləri bizi gözləyir. Müqəddəs yurd yerlərimiz nigarandır.

Xocalıda görüşmək ümidi ilə,

M ü a l l i f.
08 noyabr 2011

Mündəricat

QARA GÜNLƏRİN GÜNDƏLİYİ.....	3
QARA ARAYİŞ.....	5
XOCALI XATIRƏLƏRLİ.....	6
ELMAN.....	7
DAŞBULAQ XATIRƏLƏRLİ.....	9
LİVAN ERMƏNİLƏRLİ.....	14
QISA ARAYİŞ.....	19
BANDIT SLAVİK.....	20
ANANIN GILEYLİ.....	22
ŞÖVKƏTİN XATIRƏLƏRLİ.....	26
ƏSIRLIKDƏ.....	40
GİLEY.....	47
KÖÇKÜNLÜK.....	49
XOCALI MEYITLƏRLİ.....	51
ÇİNGİZİN HƏQIQƏTLƏRLİ.....	53
"TƏSƏLLİ".....	56
XOCALI GÖYƏRÇİNLƏRLİ.....	58
ŞƏHİD GÖYƏRÇİNLƏR.....	67
XOCALI HAQQINDA.....	68
XOCALI.....	68
XOCALI RAYONU.....	73
YEKUN.....	75

Af-264816



A standard linear barcode is positioned within a white rectangular area. The barcode consists of vertical black bars of varying widths on a white background. Below the barcode, the numbers "9 789952 801927" are printed in a small, black, sans-serif font.